

Əmanətlərin Sığortalanması Fondu

31 dekabr 2016-cı il tarixinə

**Beynəlxalq Maliyyə Hesabatı Standartlarına
uyğun Maliyyə Hesabatları
və Müstəqil Auditorun Rəyi**

Mündəricat

MÜSTƏQİL AUDİTORUN RƏYİ

MALİYYƏ HESABATLARI

Maliyyə Vəziyyəti Haqqında Hesabat	1
Mənfəət və ya Zərər və Sair Məcmu Gəlir Haqqında Hesabat	2
Xalis Aktivlərdə Dəyişikliklər Haqqında Hesabat.....	3
Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat.....	4

Maliyyə Hesabatlarına Qeydlər

1	Əmanətlərin Sığortalanması Fondu və onun Fəaliyyəti	5
2	Fondun Əməliyyat Mühiti.....	6
3	Əsas Uçot Siyasətlərinin Qısa Xülasəsi	7
4	Uçot Siyasətinin Tətbiqi Zamanı Əhəmiyyətli Ehtimallar və Mülahizələr	13
5	Yeni və ya Yenidən İşlənmiş Standartların və Onlara Dair Şərhlərin Tətbiqi	13
6	Yeni Uçot Qaydaları	13
7	Əlaqəli Tərəflərlə Əməliyyatlar və Qalıqlar	15
8	Əmlak, Avadanlıqlar və Qeyri-Maddi Aktivlər	17
9	Hesablanmış Alınacaq Sığorta Haqları.....	18
10	Pul Vəsaitləri və onların Ekvivalentləri.....	18
11	Sair Uzunmüddətli Aktivlər	19
12	Kreditlər və Borclar	19
13	Kompensasiya Ödənişləri üzrə Öhdəliklər	21
14	Sair Uzunmüddətli Öhdəliklər	22
15	Sığorta Premiyaları.....	22
16	Kompensasiya Xərcləri.....	23
17	İnzibati və sair Əməliyyat Xərcləri.....	23
18	Maliyyə Gəlirləri.....	24
19	Maliyyə Xərcləri	24
20	Banklara Ödənilmiş Kompensasiyaların Geri Qaytarılması	24
21	Sair (Xərclər)/Gəlirlər.....	25
22	Maliyyə Risklərinin İdarə Edilməsi	25
23	Maliyyə Aletlərinin Qiymətləndirmə Kateqoriyaları üzrə Təqdim Edilməsi	30
24	Hesabat Dövründən sonra Baş Vermiş Hadisələr	31



Müstəqil Auditorun Rəyi

“Əmanətlərin Sığortalanması Fondunun” Himayəçilik Şurasına:

Rəy

Bizim rəyimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Əmanətlərin Sığortalanması Fondunun” (“Fond”) 31 dekabr 2016-cı il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Auditin predmeti

Fondun maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2016-cı il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə tamamlanan il üzrə xalis aktivlərdə dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə tamamlanan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- əsas uçot siyasətlərinin qısa xülasəsi və digər izahedici məlumatlar da daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

Rəy üçün əsaslar

Biz auditə Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz rəyimizin “Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti” bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Müstəqillik

Biz Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Fondun asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz Etika Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Fondu ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Fondun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Fondun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yarana bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Fondun daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətlərinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Fondun fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətə gəldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Fondun fasiləsiz fəaliyyətinin dayandırmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

PricewaterhouseCoopers Audit Azerbaijan LLC

Bakı, Azərbaycan Respublikası

11 may 2017-ci il

Əmanətlərin Sığortalanması Fondu
Maliyyə Vəziyyəti haqqında Hesabat

Azərbaycan Manatı ilə	Qeyd	31 dekabr 2016	31 dekabr 2015
Aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	10	47,789,172	41,035,452
Hesablanmış alınacaq sığorta haqları	9	6,720,724	7,129,557
Qeyri-maddi aktivlər	8	235,660	275,423
Əmlak və əvədanlıqlar	8	1,818,895	2,069,422
Satıla bilən investisiya qiymətli kağızları		-	84,281,417
Sair uzunmüddətli aktivlər	11	30,898,407	5,763
Cəmi aktivlər		87,462,858	134,797,034
Öhdəliklər			
Kompensasiya ödənişləri üzrə öhdəliklər	13	27,988,614	151,081,913
Kreditlərin və borcların qısamüddətli hissəsi	12	526,733,332	-
Kreditlər və borclar	12	34,922,000	8,523,000
Sair uzunmüddətli öhdəliklər	14	5,275,196	87,358
Cəmi öhdəliklər		594,919,142	159,692,271
Yığılmış sığorta ehtiyatları		(507,456,284)	(24,895,237)
Cəmi öhdəliklər və sığorta ehtiyatları		87,462,858	134,797,034

11 may 2017-ci il tarixində təsdiqlənmiş və imzlanmışdır.

Azad Cavadov
İcraçı Direktor



Nergiz Əliyeva
Baş mühasib – şöbə rəisi

Handwritten signature of Nergiz Əliyeva.

Əmanətlərin Sığortalanması Fondu
Mənfəət və ya Zərərlər və Sair Məcmu Gəlirlər haqqında Hesabat

Azərbaycan Manatı ilə	Qeyd	2016	2015
Sığorta premyaları	15	26,475,850	24,784,689
Maliyyə gəlirləri	18	3,961,329	3,456,513
Cəmi gəlir		30,437,179	28,241,202
Kompensasiya xərcləri	16	(587,245,010)	(151,081,913)
İnzibati və sair əməliyyat xərcləri	17	(3,509,169)	(2,646,341)
Banklara ödənilmiş kompensasiyaların qaytarılması	20	83,638,215	-
Əməliyyat zərəri		(476,678,785)	(125,487,052)
Maliyyə xərcləri	19	(4,568,277)	(39,800)
Sair (xərclər)/gəlirlər	21	(1,313,985)	13,069,597
İl üzrə nəticə		(482,561,047)	(112,457,255)
Sair məcmu gəlir		-	-
İl üzrə cəmi məcmu zərərlər		(482,561,047)	(112,457,255)

Əmanətlərin Sığortalanması Fondu
Xalis Aktivlərdə Dəyişikliklər haqqında Hesabat

<i>Azərbaycan Manatı ilə</i>	Fondun xalis aktivləri
31 dekabr 2015-ci il tarixinə sığorta ehtiyatları	87,562,019
II üzrə məcmu zərər	(112,457,256)
vestlelyalar üzrə yenidən qiymətləndirmə ehtiyatı	"
31 dekabr 2015-ci il tarixinə sığorta ehtiyatları	(24,895,237)
II üzrə məcmu zərər	(482,561,047)
31 dekabr 2016-cı il tarixinə sığorta ehtiyatları	(507,456,284)

Əmanətlərin Sığortalanması Fondu
Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat

Azərbaycan Manatı ilə	Qeyd	2016	2015
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Vərgidən əvvəlki mənfəət/(zərər)		(482,561,047)	(112,457,255)
Düzəlişlər:			
Əmlək və avadanlıqların amortizasiyası	8	253,887	257,530
Qeyri-maddi aktivlərin amortizasiyası və dəyərsizləşməsi	8	39,763	38,910
Fəlz gəlirləri	18	(524,700)	(3,456,513)
Fəlz xərcləri	19	3,769,277	39,800
Məzənnə fərqləri		8,115,662	13,069,093
Dövrüyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Hesablanmış alınacaq sığorta haqlarında azalma/(artım)		408,833	(3,399,926)
Kompensasiyaların ödənilməsi ilə bağlı alınacaq vəsaitlərdə azalma		-	155,516
Sair debitor borclarında (artım)/azalma		(30,892,645)	10,353
Kompensasiya ödənişləri üzrə ehtiyatda artım/(azalma)		(126,973,335)	151,081,913
Sair öhdəliklərdə artım		5,187,842	47,591
Dövrüyyə kapitalında dəyişikliklər			
Alınmış fəlz gəlirləri		524,700	3,411,217
Ödənilmiş fəlz xərcləri		(3,769,277)	(39,800)
Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri			
		(626,421,040)	48,758,429
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Əmlək və avadanlıqların alınması	8	(3,360)	(4,644)
Ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızlarının alınması		-	(6,243,859)
Satıla bilən investisiya qiymətli kağızlarının ödənilməsindən daxilolmalar		84,281,417	10,227,434
Qeyri-maddi aktivlərin alınması	8	-	(9,290)
İnvestisiya fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri			
		84,278,057	3,969,641
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Borclar üzrə daxilolmalar	12	567,000,000	-
Borcların qaytarılması	12	(14,666,668)	-
Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri			
		552,333,332	-
Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri			
		(3,436,629)	(13,069,093)
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri			
		41,035,452	1,376,475
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri			
10		47,789,172	41,035,452

1 Əmanətlərin Sığortalanması Fondu və onun Fəaliyyəti

Əmanətlərin Sığortalanması Fondunun ("Fond") 31 dekabr 2016-cı il tarixində tamamlanan II üçün hazırkı maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmışdır.

Fond Azərbaycan Respublikasında təsis olunub və bu ölkədə fəaliyyət göstərir. Fond Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli 530 nömrəli Fərmanına əsasən yaradılmışdır və 3 iyul 2007-ci il tarixində Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Fondun fəaliyyəti 29 dekabr 2006-cı il tarixində qəbul edilmiş "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

31 dekabr 2016-cı və 2015-ci il tarixlərinə Fond "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Himayəçilik Şurası və İcraçı Direktor tərəfindən idarə olunur. Fondun ilk və hazırkı İcraçı Direktoru cənab Azad Cavadovdur. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Himayəçilik Şurasının tərkibinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin hər birindən bir nümayəndə, Azərbaycan Respublikasının Mərkəzi Bankının ("Mərkəzi Bank") bir nümayəndəsi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir. 31 dekabr 2016-cı il tarixinə Himayəçilik Şurasının tərkibi aşağıdakı kimi olmuşdur:

İlqar Muradov	Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü. Himayəçilik Şurasının sədri.
Yalçın Əzizov	Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri. Himayəçilik Şurası sədrinin müavini.
Şaiq Adıgözəlov	Mərkəzi Bankın Makroiqtisadi tədqiqatlar departamentinin direktoru. Himayəçilik Şurasının üzvü.
Asim Zülfüqarov	Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini – Strateji xidmətlər departamentinin direktoru. Himayəçilik Şurasının üzvü.
Ziyəddin Allahverdiyev	Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri. Himayəçilik Şurasının üzvü.
Xaliq Əhədov	Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri
Cəlal Qasımov	"Kapitalbank" ASC-nin Müşahidə Şurasının sədri

Fondun əsas fəaliyyəti. Fondun yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

Fondun əsas fəaliyyəti Mərkəzi Bankdan fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün lisenziya almış iştirakçı bankların reyestrini aparmaq, onlara şəhadətnamələr vermək, onlardan sığorta haqlarını toplamaq və sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparıb, onlara kompensasiya ödəməkdən ibarətdir.

Fiziki şəxslərdən əmanətləri cəlb etmək üçün Mərkəzi Bankdan lisenziya almış bütün banklar Fondun məcburi iştirakçıları hesab olunur. Belə ki, Azərbaycanda fəaliyyət göstərən 32 kommərsiya bankından 32-si Fondun üzvüdür.

16 sentyabr 2016-cı il tarixindən etibarən manatda qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faizdən 15 faizə qaldırılmış və bu qərar həmin tarixdən əvvəl qəbul edilən əmanətlərə də şamil olunmuşdur. Xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi isə 02 mart 2016-cı il tarixindən etibarən 3 faiz müəyyən edilmişdir. Bu əmanətlər "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Fond tərəfindən üç il müddətinə (01 mart 2019-cu il tarixinədək) tam sığortalanır.

1 Əmanətlərin Sığortalanması Fondu və Onun Fəaliyyəti (davamı)

Əmanətlərin sığortalanması sistemində üzvlük qanunvericiliklə məcburi xarakter daşıyır və 31 dekabr 2016-cı il tarixinə Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklar aşağıda göstərilir (31 dekabr 2015: 43 üzv bank):

- | | |
|--|--------------------------------------|
| 1. "Xalq" Bank ASC | 17. "Yapı Kredi Bank Azərbaycan" QSC |
| 2. "Ata Bank" ASC | 18. "Kaspian development Bank " ASC |
| 3. "Azərbaycan Beynəlxalq Bankı" ASC | 19. "Amrahbank" ASC |
| 4. "AccessBank" ASC | 20. "Expressbank" ASC |
| 5. "Dəmirbank" ASC | 21. "Azərbaycan Sənaye Bank" ASC |
| 6. "Məlli İran Bankının" Bakı Filialı | 22. "Qafqaz İnkişaf Bankı" ASC |
| 7. "Azər-Türk Bank" ASC | 23. "Günay Bank" ASC |
| 8. "Bank of Baku" ASC | 24. "Paşa Bank" ASC |
| 9. "Bank Respublika" ASC | 25. "Naxçıvanbank" ASC |
| 10. "Kapital Bank" ASC | 26. "AFB Bank" ASC |
| 11. "NBC Bank" ASC | 27. "Bank VTB" (Azərbaycan) ASC |
| 12. "AGBank" ASC | 28. "Bank Silk Vey" ASC |
| 13. "Muğanbank" ASC | 29. "Ziraat Bank Azərbaycan" ASC |
| 14. "NIKOYL" İKB ASC | 30. "UNIBANK" KB ASC |
| 15. Pakistan Milli Bankının Bakı filialı | 31. "TuranBank" ASC |
| 16. "Rabitəbank" ASC | 32. Bank "BTB" ASC |

Fondun hüquqi ünvanı və fəaliyyət göstərdiyi yer. Fondun hüquqi ünvanı:

Bül-Bül prospekti 40,
Bakı AZ 1014,
Azərbaycan Respublikası

Təqdimat valyutası. Hazırkı maliyyə hesabatlarındakı məbləğlər başqa cür qeyd olunmadığı təqdirdə, Azərbaycan Manatı ilə ("AZN") ifadə olunmuşdur.

2 Fondun Əməliyyat Mühiti

2016-cı ildə global iqtisadiyyatda baş verən proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirləri davam etmişdir. Dünya iqtisadiyyatında və başlıca tərəfdaş ölkələrdə iqtisadi artımın zəifləməsi, neftin dünya qiymətinin orta səviyyəsinin öten ilin eyni dövrü ilə müqayisədə aşağı olması Azərbaycanın xarici valyuta daxilolmalarına və məcmu tələbə öz təsirini göstərmişdir.

II ərzində Azərbaycanın tədiyə balansını dünya və region iqtisadiyyatında, global enerji bazarlarında gedən proseslərin birbaşa və dolayı təsirlərinin güclənməsi şəraitində formalaşmışdır. Azərbaycan üçün əlverişsiz beynəlxalq konyunktur şəraitdə 2015-ci ildə olduğu kimi 2016-cı ildə də tədiyə balansını kəsirli olmuşdur. Son 2 ildə həyata keçirilən məqsədyönlü makroiqtisadi siyasət, o cümlədən manatın məzənnəsinin korreksiyası tədiyə balansının cari hesabına müsbət təsir etsə də cari hesab tam tənzimlənməmişdir.

İqtisadi artımın və tədiyə balansını göstəricilərinin mövcud dinamikası şəraitində Mərkəzi Bank öten ilin sonunda elan etdiyi məzənnə rejimini tətbiq etmişdir. Bu rejim milli valyutanın məzənnəsinin makroiqtisadi fundamentalər əsasında formalaşmasına şərait yaratmış və strateji valyuta ehtiyatlarının qorunmasına müsbət təsir etmişdir.

İqtisadi artımın dinamikası daxili tələbin dəyişməsinin təsiri altında formalaşmışdır. Daxili tələbin digər mühüm komponenti olan istehlakın səviyyəsi iş əmək haqqının, pul gəlirlərinin və faiz dərəcələrinin dinamikası, habelə, inflyasiya amillərinin təsiri altında formalaşmışdır. 2016-cı ildə də büdcə xərcləri daxili tələbə təsir edən mühüm amillərdən biri olmuşdur. Büdcə xərclərinin dinamikası investisiya qoyuluşlarına əhəmiyyətli təsir göstərmişdir. Struktur dəyişikliklər iqtisadi artım dinamikasına təsir etmişdir.

Dövr ərzində pul siyasəti qərarları inflyasiyanın azaldılmasına və bu əsasda milli valyutaya olan etimadın gücləndirilməsinə yönəldilmişdir. Makroiqtisadi vəziyyətdən və proqnozlardan asılı olaraq pul siyasəti alətlərinin parametrlərinə zəruri dəyişikliklər edilmişdir. Eyni zamanda, pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülmüşdür.

3 Əsas Uçot Siyasətlərinin Qısa Xülasəsi

Maliyyə hesabatlarının tertib edilməsinin əsasları. Hazırkı maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatı Standartlarına ("BMHS") uyğun olaraq ilkin dəyər metoduna əsasən hazırlanmışdır. Hazırkı maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən əsas uçot siyasətləri aşağıda göstərilir. Həmin uçot siyasətləri başqa cür göstərilmədiyi hallarda bütün dövrlərə müvafiq şəkildə tətbiq edilmişdir (Fond tərəfindən qəbul edilmiş yeni və ya yenidən işlənmiş standartlar üçün 5-ci Qeydə baxın).

Xarici valyutanın çevrilməsi. Fondun funksional valyutası onun fəaliyyət göstərdiyi əsas iqtisadi mühitin valyutası hesab edilir. Fondun funksional və təqdimat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan Manatıdır ("AZN"). Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Fondun təqdimat valyutası olan AZN ilə əks olunmuşdur.

Əməliyyatlar və qalıqlar. Monetar aktivlər və öhdəliklər Azərbaycan Respublikası Mərkəzi Bankının ("Mərkəzi Bank") müvafiq hesabat dövrünün sonuna qüvvədə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Fondun funksional valyutasına çevrilir. Belə əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi və monetar aktiv və öhdəliklərin Mərkəzi Bankın ilin sonuna müəyyən etdiyi rəsmi məzənnə ilə Fondun funksional valyutasına çevrilməsi nəticəsində yaranan gəlir və zərər mənfəət və ya zərərdə tanınır. Borclar, eləcə də pul vəsaitləri və onların ekvivalentləri ilə bağlı məzənnə fərqlərindən yaranan gəlir və zərər mənfəət və ya zərər haqqında hesabatda "maliyyə gəlirləri və ya xərcləri" kimi göstərilir. Məzənnə fərqi yaranan bütün digər gəlir və zərərlər mənfəət və ya zərər haqqında hesabatda "sair əməliyyat xərcləri" və "sair əməliyyat gəlirləri" kimi qeydə alınır. İlin sonuna qüvvədə olan məzənnə ilə çevrilmə ilkin dəyərle qiymətləndirilən qeyri-monetar maddələrə tətbiq edilmir.

Fondun əməliyyat nəticələri və maliyyə mövqeyi aşağıdakı şəkildə təqdimat valyutasına çevrilir:

- (i) təqdim edilmiş hər bir maliyyə vəziyyəti haqqında hesabat üzrə aktiv və öhdəliklər, müvafiq hesabat dövrünün sonunda qüvvədə olan məzənnə ilə çevrilir;
- (ii) gəlir və xərclər orta məzənnə ilə yenidən qiymətləndirilir (əgər həmin orta məzənnə əməliyyat tarixinə məzənnələrin məcmu təsirinə əsaslı şəkildə yaxın olmadıqda, gəlir və xərclər əməliyyat tarixinə qüvvədə olan məzənnə ilə çevrilir);
- (iii) kapitalın komponentləri ilkin dəyərle çevrilir; və
- (iv) bütün məzənnə fərqləri sair məcmu gəlirlərdə əks etdirilir.

Azərbaycan manatı xarici ölkələrdə sərbəst dövrəli valyuta hesab edilmir. Azərbaycan Respublikası daxilində rəsmi məzənnə əsas etibarilə Mərkəzi Bank tərəfindən müəyyən edilir. Bazar dərəcələri rəsmi məzənnədən fərqli ola bilər, lakin fərqlər adətən Mərkəzi Bankın nəzarətdə saxladığı məhdud hədlər çərçivəsində olur.

31 dekabr 2016-cı il tarixinə xarici valyuta qalıqlarının çevrilməsində istifadə olunan rəsmi valyuta məzənnələri aşağıdakı kimi olmuşdur: 1 ABŞ dolları = 1.7707 AZN və 1 Avro = 1.8644 AZN (31 dekabr 2015: 1 ABŞ dolları = 1.5594 AZN və 1 Avro = 1.7046 AZN).

Əmlak və avadanlıqlar. Əmlak və avadanlıqlar yığılmış amortizasiya və/və ya ehtiyac yaranarsa, yığılmış dəyersizləşmə üzrə zərərlər çıxmaqla ilkin dəyərdə uçota alınır.

Ədalətli dəyər haqqında bazar məlumatı olmadıqda, ədalətli dəyər gəlir yanaşması əsasında müəyyən edilir.

Əmlak və avadanlıqlar ilə bağlı sonrakı xərclər yalnız o halda tanınır ki, aktiv üzrə gələcək iqtisadi səmərənin Fonda daxil olması ehtimal edilsin və çəkilən xərclər etibarlı şəkildə ölçülə bilsin. Bu halda sonrakı xərclər müvafiq olaraq həmin aktivin balans dəyərinə əlavə edilir və ya ayrıca aktiv kimi tanınır. Kiçik həcmli təmir və gündəlik xidmət xərcləri çəkildiyi dövrdə xərcə silinir. Əmlak və avadanlıqların əsas komponentlərinin əvəz edilməsi xərcləri kapitallaşdırılır və əvəz edilmiş hissələr balansdan silinir.

Rəhbərlik hər bir hesabat dövrünün sonunda əmlak və avadanlıqlar üzrə dəyersizləşmə əlamətlərinin mövcud olub-olmadığını qiymətləndirir. Əgər bu cür əlamətlər mövcud olarsa, rəhbərlik bərpa dəyərini təxmin edir. Aktivin bərpa dəyəri, onun satış üzrə məsrəfləri çıxılmaqla ədalətli dəyəri və istifadə dəyərindən daha yüksək olan dəyəridir. Aktivin balans dəyəri onun bərpa dəyərinə qədər azaldılır və dəyersizləşmə üzrə zərər il üzrə mənfəət və ya zərəre aid edilir. Aktivin satışı üzrə məsrəflər çıxılmaqla, onun istifadə dəyəri və ya ədalətli dəyərini müəyyən etmək üçün istifadə edilmiş təxminlərdə dəyişiklik baş verdiyi təqdirdə, əvvəlki illərdə tanınmış dəyersizləşmə üzrə zərər ləğv edilir.

3 Əsas Uçot Siyasətlərinin Qısa Xülasəsi (davamı)

Aktivlərin satışından yaranan mənfəət və ya zərər gəlirin məbləği ilə balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və il üzrə mənfəət və ya zərərde tanınır.

Amortizasiya. Torpaq üçün amortizasiya hesablanmır. Digər əmlak və avadanlıqlar üzrə amortizasiya düz xətt metoduna, yeni əmlak və avadanlıqların təxmini faydalı istifadə müddəti ərzində aktivlərin ilkin dəyərini onların qalıq dəyərində azaltmaqla hesablanır:

	<u>İllik dərəcə</u>
Binalar	7%
Məbel və sair avadanlıqlar	20%
Kompüter və ofis avadanlığı	25%
Nəqliyyat vasitələri	25%

Aktiv faydalı istifadə müddətinin sonunda nəzərdə tutulan vəziyyətə uyğun olduqda, onun satışı ilə bağlı ehtimal olunan xərclər çıxıldıqdan sonra, Fond tərəfindən əldə oluna biləcək qiymətləndirilmiş məbləğ aktivin qalıq dəyəridir. Aktivlərin qalıq dəyəri və faydalı istifadə müddəti hər bir hesabat dövrünün sonunda nəzərdən keçirilir və lazım olduqda dəyişdirilir.

Qudvildən başqa digər qeyri-maddi aktivlər. Qudvildən başqa, Fondun qeyri-maddi aktivləri müəyyən faydalı istifadə müddətinə malik olmaqla əsasən kapitallaşdırılmış proqram təminatından və lisenziyalardan ibarətdir.

Proqram təminatı üzrə əldə edilmiş lisenziyalar həmin proqram təminatının alınması və tətbiq edilməsi üçün çəkilmiş xərclərin əsasında kapitallaşdırılır.

Fondun nəzarətində olan identifikasiya edilə bilən və xüsusi proqram təminatı ilə birbaşa əlaqəli olan tərtibat xərcləri çəkilmiş xərclərdən artıq olan əlavə iqtisadi səmərə gətirəcəyi halda qeyri-maddi aktivlər kimi tanınır. Kapitallaşdırılmış xərclərə proqram təminatını tərtib edən işçilərə sərf olunan xərclər və ümumi təsərrüfat xərclərinin müvafiq hissəsi daxildir. Proqram təminatı ilə əlaqədar bütün digər xərclər (məs, texniki dəstək xərcləri) çəkildiyi zaman xərcə silinir.

Qeyri-maddi aktivlər düz xətt metoduna əsasən onların faydalı istifadə müddəti ərzində amortizasiya olunur:

	<u>İllik dərəcə</u>
Proqram təminatı və lisenziyalar	10%

Qeyri-maddi aktivlər dəyersizləşdikdə, onların balans dəyəri istifadə dəyəri və satış xərcləri çıxılmaqla ədalətli dəyəri arasında daha böyük olan dəyərə silinir.

Maliyyə alətləri - əsas qiymətləndirmə üsulları. Təsnifat formalarından asılı olaraq maliyyə alətləri aşağıda göstəriləndiyi kimi ədalətli dəyərde və ya amortizasiya edilmiş dəyərde qeydə alınır.

Ədalətli dəyər qiymətləndirmə tarixində bazar iştirakçıları arasında könüllü şəkildə əməliyyat həyata keçirilərkən aktiv satmaq üçün alınacaq və öhdəliyi ötürərkən ödəniləcək dəyərdir. Ədalətli dəyər ən yaxşı olaraq fəal bazarda alınıb satıla bilən qiymət ilə təsdiqlənir. Fəal bazar qiymətlər haqqında davamlı olaraq məlumat əldə etmək üçün aktiv və öhdəliklər üzrə əməliyyatların kifayət qədər tez müddətdə və həcmde həyata keçirildiyi bazardır.

Fəal bazarda alınıb satılan maliyyə alətlərinin ədalətli dəyəri ayrı-ayrı aktiv və ya öhdəliklərin bazar qiymətinin müəssisənin istifadəsində olan aktiv və ya öhdəliklərin miqdarına hasili nəticəsində alınan məbləğ kimi ölçülür. Bu hal hətta bazarın normal gündəlik ticarət dövriyyəsi müəssisənin istifadəsində olan aktiv və öhdəliklərin qarşılınması üçün kifayət qədər olmadıqda və bir əməliyyat üzrə mövqələrin satılması üçün sifarişlərin yerləşdirilməsi bazar qiymətinə təsir etdikdə baş verir.

3 Əsas Uçot Siyasətlərinin Qısa Xülasəsi (davamı)

Əməliyyatın qiyməti haqqında bazar məlumatı olmayan maliyyə alətlərinin ədalətli dəyərini müəyyən etmək üçün pul axınlarının diskontlaşdırılması modelindən, həmçinin bazar şərtləri ilə həyata keçirilən analoji əməliyyatlar haqqında məlumatlara və ya investisiya olunan müəssisələrin cari dəyərində əsaslanan modellərdən istifadə edilir. Ədalətli dəyərin qiymətləndirilməsi nəticələri aşağıda göstəriləndiyi kimi ədalətli dəyər iyerarxiyasının səviyyəsinə görə təhlil edilir: (i) 1-ci Səviyyəyə oxşar aktivlər və ya öhdəliklər üçün aktiv bazarlarda kotirovka olunan (düzəliş edilməyən) qiymətlər ilə qiymətləndirmələr aiddir, (ii) 2-ci Səviyyəyə aktiv və ya öhdəlik üçün birbaşa (yeni, qiymətlər) və ya dolayısı ilə (yeni, qiymətlər əsasında hesablananlar) müşahidə edilə bilən əhəmiyyətli ilkin məlumatların istifadə edildiyi qiymətləndirmə üsulları ilə qiymətləndirmələr aiddir (iii) 3-cü Səviyyəyə aid olan qiymətləndirmələr yalnız müşahidə oluna bilən bazar məlumatlarına əsaslanmır (yeni, qiymətləndirmə üçün əhəmiyyətli həcmdə müşahidə oluna bilməyən ilkin məlumatlar tələb edilir). Ədalətli dəyər iyerarxiyasının səviyyələri arasında köçürmələr hesabat dövrünün sonunda baş vermiş hesab edilir.

Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alışı, buraxılması və ya satışı ilə əlaqəlidir. Əlavə xərc əməliyyat həyata keçirilmədiyi təqdirdə yaranmayan xərclərdir. Əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə, brokerlərə və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimləyici orqanlar və fond birjalарına ödəmələr, eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Əməliyyat xərclərinə borc öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və ya saxlama xərcləri daxil edilmir.

Amortizasiya edilmiş dəyər əsas məbləğin ödənilməsi çıxılmaqla, lakin hesablanmış faizləri daxil etməklə, maliyyə aktivləri üçün isə dəyersizləşmə zərərləri üzrə hər hansı silinməni çıxmaqla aktivlərin ilkin dəyərini əks etdirir. Hesablanmış faizlərə ilkin uçot zamanı təxirə salınmış əməliyyat xərclərinin və effektiv faiz metodundan istifadə etməklə ödəniş məbləği üzrə hər hansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gəlirləri və amortizasiya edilmiş diskont və ya mükafat (verilmə zamanı təxirə salınmış komissiyalar daxil olmaqla, eger varsa) ayrıca göstərilmiş və maliyyə vəziyyəti haqqında hesabatda müvafiq maddələrin balans dəyərində daxil edilir.

Effektiv faiz metodu maliyyə alətinin balans dəyəri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz gəlirləri və ya xərclərinin müvafiq dövr ərzində uçota alınması metodudur. Effektiv faiz dərəcəsi, təxmin edilən gələcək pul ödənişlərini və ya daxilolmaları (kreditlər üzrə gələcək zərərler istisna olmaqla) maliyyə alətinin gözlənilən fəaliyyət müddəti ərzində və ya müvafiq hallarda daha qısa müddət ərzində maliyyə alətinin xalis balans dəyərində diskontlaşdırılan dəqiq dərəcədir. Effektiv faiz dərəcəsi maliyyə aləti üçün nəzərdə tutulan dəyişkən faiz dərəcəsi üzrə kredit spreadini əks etdirən mükafatlar və ya diskont və yaxud bazar qiymətlərindən asılı olaraq müəyyən edilməyən digər dəyişkən amillər istisna olmaqla, faiz dərəcələrinin növbəti dəyişdirilmə tarixinə qədər dəyişkən faizli alətlər üzrə pul vəsaitlərinin hərəkətini diskont etmək üçün istifadə edilir. Bu cür mükafatlar və ya diskontlar maliyyə alətinin gözlənilən tədavül müddəti ərzində amortizasiya edilir. Diskont dəyərinin hesablanmasına müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil edən bütün komissiyalar daxildir.

Maliyyə aktivlərinin təsnifləşdirilməsi. Maliyyə aktivləri aşağıdakı kateqoriyalara təsnifləşdirilir: (a) kreditlər və debitor borcları; (b) satıla bilən maliyyə aktivləri; (c) ödəniş tarixinədək saxlanılan maliyyə aktivləri və (d) mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərle əks etdirilən maliyyə aktivləri. Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərle əks etdirilən maliyyə aktivləri iki alt-kateqoriyaya bölünür: (i) ilkin tanınma zamanı bu kateqoriyaya aid edilmiş aktivlər və (ii) ticarət üçün maliyyə aktivləri.

Kreditlər və debitor borcları Fondun yaxın dövrdə satmaq niyyətində olduğu aktivlərdən başqa, müəyyən edilmiş və ya müəyyən edilə bilən tarixlərdə ödənilmək şərti ilə sərbəst surətdə alınıb satıla bilməyən qeyri-derivativ maliyyə aktivləridir. Fondun kreditləri və debitor borclarına maliyyə vəziyyəti haqqında hesabatda göstərilən "pul vəsaitləri və onların ekvivalentləri" daxildir.

Fondun maliyyə aktivlərinə pul vəsaitləri və onların ekvivalentləri, hesablanmış alınacaq sığorta haqları və sair uzunmüddətli aktivlər daxildir.

3 Əsas Uçot Siyasətlərinin Qısa Xülasəsi (davamı)

Maliyyə öhdəliklərinin təsnifləşdirilməsi. Maliyyə öhdəlikləri aşağıdakı kateqoriyalara təsnifləşdirilir: (a) maliyyə derivativləri daxil olmaqla, ticarət üçün nəzərdə tutulan maliyyə öhdəlikləri və (b) digər maliyyə öhdəlikləri. Ticarət üçün nəzərdə tutulan öhdəliklər onların yarandığı dövrdə ədalətli dəyərdekə dəyişiklikləri il üzrə mənfəət və ya zərərə (maliyyə gəlirləri və ya maliyyə xərcləri kimi) aid etməklə, ədalətli dəyərle uçota alınır. Digər maliyyə öhdəlikləri amortizasiya olunmuş dəyərle qeydə alınır. Fondun sair maliyyə öhdəliklərinə maliyyə vəziyyəti haqqında hesabatda göstərilən "kompensasiya ödənişləri üzrə öhdəliklər", "sair uzunmüddətli öhdəliklər" və "kreditlər və borclar" daxildir.

Maliyyə alətlərinin ilkin tanınması. Bütün digər maliyyə alətləri əməliyyat xərcləri də daxil olmaqla ədalətli dəyərdə qeydə alınır. İlkin tanınma zamanı ədalətli dəyər ən yaxşı olaraq əməliyyat qiyməti ilə sübut edilir. İlkin tanınma zamanı yalnız ədalətli dəyər ilə əməliyyat qiyməti arasında fərq olduqda yaranan mənfəət və ya zərər qeydə alınır. Ədalətli dəyər eyni maliyyə aləti ilə aparılan digər cari bazar əməliyyatlarının müşahidəsi və yaxud həmin bazarlardan əldə edilən məlumatlara əsaslanan qiymətləndirmə üsulu ilə sübut edilir.

Qanunvericilik və ya ümumi qəbul edilmiş bazar qaydaları ilə müəyyən edilmiş vaxt çərçivəsində təchiz olunması nəzərdə tutulan maliyyə aktivlərinin bütün digər alış və satışları ("müntəzəm" alış və satışlar), Fondun maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul etdiyi əməliyyat tarixində qeydə alınır. Alış üzrə bütün digər əməliyyatlar müəssisənin həmin maliyyə aləti üzrə müqavilə tərəfi olduqda qeydə alınır.

Maliyyə aktivlərinin tanınmasının dayandırılması. Fond aşağıdakı hallarda maliyyə aktivlərinin tanınmasını dayandırır: (a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya (b) Fond maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya ötürülmə haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə başqa tərəfə ötürüdükdə və ya (ii) bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə ötürmədikdə və ya saxlamadıqda, lakin, həmin aktivlər üzrə nəzarət hüququnu özündə saxlamadıqda.

Nəzarət qarşı tərəfin öz mülkiyyətində olan aktivi satış üzrə məhdudiyetlər qoymadan əlaqəli olmayan üçüncü tərəfə satmaq üçün praktiki imkana malik olmadığı hallarda saxlanılır.

Əvəzləşdirmə. Maliyyə aktiv və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında hesabatda daxil edilməsi tanınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüququn, eləcə də əvəzləşdirməni aparmaq və ya aktivi realizasiya edərkən müvafiq öhdəliyi də satmaq niyyətinin mövcud olduğu hallarda həyata keçirilə bilər. Belə əvəzləşdirmə hüququ (a) gələcək hadisələrdən asılı olmamalı və (b) aşağıdakı bütün hallarda hüquqi qüvvəyə malik olmalıdır (i) adi fəaliyyət gedində (ii) defolt halı olduqda və (iii) ödəniş qabiliyyəti olmadıqda və ya müflisləşmə baş verdikdə.

Pul vəsaitləri və onların ekvivalentləri. Pul vəsaitləri və onların ekvivalentlərinə nağd pul, banklarda tələb edilənədək saxlanılan depozitlər və ilkin ödəmə müddəti üç aydan artıq olmayan digər qısamüddətli yüksək likvidli investisiyalar daxildir. Pul vəsaitləri və onların ekvivalentləri effektiv faiz metoduna əsasən amortizasiya olunmuş dəyərdə qeydə alınır.

Debitor borcları. Debitor borcları ilkin olaraq ədalətli dəyərdə, sonra isə effektiv faiz metodundan istifadə etməklə amortizasiya edilmiş dəyərdə tanınır.

Amortizasiya olunmuş dəyərdə tanınan maliyyə aktivlərinin dəyərsizləşməsi. Dəyərsizləşmə üzrə zərərlər maliyyə aktivinin ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə hadisə ("zərər hadisəsi") nəticəsində yarandıqda və bu zərər hadisəsi maliyyə aktivi və ya maliyyə aktivləri qrupu üzrə daxil olacaq pul vəsaitləri hərəkətinin məbləğinə və vaxtına etibarlı şəkildə təxmin edilə bilən təsir göstərdikdə mənfəət və ya zərərdə tanınır. Fond əhəmiyyətli olub-olmamasından asılı olmayaraq, fərdi şəkildə qiymətləndirilən maliyyə aktivinin dəyərsizləşməsinə dair obyektiv sübutun olmadığı qənaətinə gələrsə, həmin aktivi analoji kredit riski xüsusiyyətlərinə malik olan maliyyə aktivləri qrupuna daxil edir və onların dəyərsizləşməsinə məcmu şəkildə təhlil edir. Maliyyə aktivinin dəyərsizləşməsinə müəyyən edərkən Fondun nəzərə aldığı əsas amillər həmin aktivin vaxtı keçməsi statusu və hər hansı girov təminatının realizasiya oluna bilməsidir. Dəyərsizləşmə üzrə zərərin baş verməsinə dair obyektiv əlamətlərin mövcud olmasını müəyyən edən əsas meyarlar aşağıda göstərilir:

3 Əsas Uçot Siyasətlərinin Qısa Xülasəsi (davamı)

- qarşı tərəfin əhəmiyyətli maliyyə çətinlikləri ilə üzvləşməsi və bunun Fondun qarşı tərəf haqqında maliyyə məlumatları ilə təsdiqlənməsi;
- qarşı tərəfin müflisləşməsi və ya onun maliyyə strukturunun yenidən təşkil edilməsi riskinə məruz qalması;
- qarşı tərəfə təsir göstərən milli və ya yerli iqtisadi şəraitin dəyişməsi nəticəsində onun ödəniş statusunda mənfi dəyişikliklərin baş verməsi; və ya
- girovun dəyərinin bazar şərtlərinin pisləşməsi nəticəsində əhəmiyyətli dərəcədə aşağı düşməsi.

Deyersizləşmənin məcmu şəkildə qiymətləndirilməsi məqsədlə maliyyə aktivləri kredit riski üzrə oxşar xüsusiyyətlərə görə qruplaşdırılır. Həmin xüsusiyyətlər qiymətləndirilən aktivlərin müqavilə şərtlərinə əsasən borcalanlar tərəfindən bütün məbləğlərin ödənilməsi qabiliyyətinin göstəricisi olmaqla, bu da belə aktivlərlə bağlı gələcək pul vəsaitlərinin təxmin edilməsi üçün uyğundur.

Deyersizləşməyə qarşı məcmu şəkildə qiymətləndirilən maliyyə aktivləri qrupundakı pul vəsaitlərinin gələcək hərəkəti, həmin aktivlərlə bağlı müqavilə üzrə pul vəsaitlərinin hərəkətinə, keçmişdə baş vermiş zərər halları nəticəsində yaranacaq vaxtı keçmiş borcların həcminə dair rəhbərlikdə mövcud olan statistikaya və vaxtı keçmiş borcların geri qaytarılması nailiyyətinə əsasən müəyyən edilir. Keçmiş dövrlərə təsir göstərməyən cari şəraitin təsirini əks etdirmək və cari dövrdə mövcud olmayan keçmiş hadisələrin təsirini aradan qaldırmaq məqsədlə, keçmiş illərin statistikasını müşahidə edilə bilən cari məlumatlara əsasən tənzimlənir.

Amortizasiya edilmiş dəyerdə uçota alınan deyersizləşmiş maliyyə aktivləri ilə bağlı şərtlərə yenidən baxılarsa və ya bu şərtlər qarşı tərəfin maliyyə vəziyyətindəki çətinliklərə görə dəyişərsə, deyersizləşmənin uçotu şərtlərin dəyişməsindən əvvəlki effektiv faiz dərəcəsinə əsaslanır. Şərtlərinə yenidən baxılmış aktivin tanınmasının dayandırılması zamanı risk və faydalar əhəmiyyətli dərəcədə dəyişərsə, yeni aktiv ədalətli dəyərle tanınır. Bu, adətən ilkin və yeni gözlənilən nağd pul axınlarının cari dəyərləri arasındakı fərq əhəmiyyətli olduqda müşahidə olunur.

Aktivin balans dəyərini effektiv faiz dərəcəsi ilə diskont edilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinə (kreditlər üzrə baş verməmiş gələcək zərərlər istisna olmaqla) bərabərləşdirmək üçün aktivlər üçün deyersizləşmə üzrə zərərlər ehtiyat hesablarında qeydə alınır. Girov qoyulmuş maliyyə aktivləri üzrə təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinin hesablanması girovun alınması və satılması ilə bağlı məsələlər çıxılmaqla, girov nəticəsində yaranan (girovun olub-olmaması ehtimal edildikdə) pul vəsaitlərinin hərəkətini əks etdirir.

Deyersizləşmə üzrə zərərin məbləği sonrakı dövrdə baş vermiş hadisəyə görə azalarsa və həmin azalma obyektiv olaraq zərərin qeydə alınmasından sonra baş vermiş hadisəyə (məsələn, borcalanın kredit reytinginin artması kimi) aid edilərsə, əvvəl qeydə alınmış deyersizləşmə üzrə zərər il üzrə mənfəət və zərər hesabına yaradılmış ehtiyata düzəliş etməklə bərpə edilir.

Aktivlər qaytarıla bilmədikdə onlar aktivin və ya onun hissəsinin bərpə olunması üçün bütün zəruri prosedurların tamamlanmasından və zərərin məbləğinin müəyyən edilməsindən sonra müvafiq zərər ehtiyatından silinir. Əvvəllər silinmiş məbləğlərin bərpə edilməsi il üzrə mənfəət və ya zərərdə deyersizləşmə üzrə zərərin azaldılması kimi uçota alınır.

Kreditor borcları. Kreditor borcları qarşı tərəfin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi zamanı hesablanır və ilkin olaraq ədalətli dəyerdə, sonra isə effektiv faiz metoduna əsasən amortizasiya olunmuş dəyerdə qeydə alınır.

Borc öhdəlikləri. Borc öhdəlikləri çəkilmiş əməliyyat xərcləri çıxılmaqla ilkin olaraq ədalətli dəyerdə, sonra isə effektiv faiz metoduna əsasən amortizasiya olunmuş dəyerdə qeydə alınır.

Mənfəət vergisi. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 3.8-ci və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106-cı maddələrinə uyğun olaraq, Fondun gəlirləri vergidən azaddır.

Öhdəliklər və məsələlər üzrə ehtiyatlar. Öhdəliklər və məsələlər üzrə ehtiyatlara qeyri-müəyyən müddət və ya məbləğə malik olan qeyri-maliyyə öhdəlikləri daxildir. Bura sığorta hadisələri ilə bağlı yaranmış öhdəliklər daxildir. Fond keçmiş hadisələr nəticəsində hüquqi və ya işgüzar praktikadan irəli gələn öhdəliklərə malik olduqda, həmin öhdəliklərin yerinə yetirilməsi üçün Fond tərəfindən iqtisadi resursların sərf olunması ehtimalı böyük olduqda və öhdəliklərin məbləği kifayət qədər dəqiq ölçülə bildikdə ehtiyatlar uçota alınır.

3 Əsas Uçot Siyasətlərinin Qısa Xülasəsi (davamı)

Fond ehtiyat üzrə xərclərin geri qaytarılmasını gözlədikdə (məsələn, sığorta müqaviləsi üzrə) qaytarılan məbləğ ayrıca aktiv kimi yalnız geri ödəmənin dəqiq olduğu halda tanınır.

Sığorta ehtiyatları. Sığorta ehtiyatları fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün Mərkəzi Bankdan lisenziya almış üzv banklardan yığılmış üzvlük, təqvim haqları, əlavə haqlar və dəbbə pullarından ibarətdir.

Üzvlük haqları iştirakçı banklar Fondun reyestrinə daxil olduqdan sonra 10 təqvim günü müddətində Fondun Mərkəzi Bankda olan hesabına ödədiyi 10,000 AZN məbləğində birdəfəlik üzvlük haqlarından ibarətdir.

Təqvim haqları hər rüb qurtarıdıqdan sonra 10 təqvim günü ərzində Fondun Mərkəzi Bankda olan hesablarına köçürülür. Təqvim haqları bankın Fondun iştirakçı bankların reyestrinə daxil edildiyi gündən bank lisenziyasının ləğv edildiyi günədək ödənilir. Təqvim haqları iştirakçı bankların Fondun reyestrinə daxil olduğu gündən başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15 faizi, sonrakı illərdə isə 0,125 faizi həcmində ödənilir.

Kompensasiyaların ödənilməsi üçün Fond tərəfindən borc vəsaitləri cəlb edildikdə, iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək, təqvim haqları ilə yanaşı əlavə haqlar ödəyirlər. Əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,2 faizi həcmindən çox olmamaq şərti ilə ödənilir. Əlavə haqların hesablanması və ödənilməsi qaydaları Himayəçilik Şurasının qərarı ilə təsdiq edilir.

Dəbbə pulu iştirakçı banklar tərəfindən sığorta haqlarının nəzərdə tutulan 10 təqvim günü ərzində ödənilmədiyi halda yaranır. Dəbbə pulu sığorta haqlarının ödənişinin hər bir gecikdirilən günü üçün əvvəlki hesabat dövründə iştirakçı bank tərəfindən ödənilmiş sığorta haqları Mərkəzi Bankın uçot dərəcəsinin 360-da bir hissəsinə hasil edilməklə hesablanır. Sığorta haqları və dəbbə pulu 30 gün ərzində ödənilmədikdə, dəbbə pulunun hesablanması dayandırılır və Fond həmin vəsaitləri iştirakçı bankın müxbir hesablarından tutulması üçün qanunvericiliyə müvafiq qaydada tədbirlər görür.

Fond tərəfindən kompensasiyaların ödənilməsi. 19 yanvar 2016-cı il tarixində "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə Fond tərəfindən tam kompensasiya ödənilir.

Bu dəyişiklik imzalandığı gündən 3 il müddətinə etibarlıdır.

Kompensasiyalar "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.2.6 maddəsinə uyğun olaraq cəlb edildiyi günə Mərkəzi Bank və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ("Palata") müəyyən etdiyi uçot faiz dərəcəsi ilə qəbul olunmuş əmanətlər və həmin qanuna 8 may 2009-cu il tarixli əlavə və dəyişikliyə uyğun olaraq, Mərkəzi Bank və Palata ilə razılaşdırılmaqla Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş (1 avqust 2013-cü il tarixindən etibarən 10%, 19 may 2014-cü il tarixində 10%, 19 may 2014-cü il tarixindən etibarən 9%, 24 fevral 2015-ci il tarixindən etibarən 12%, 2 mart 2016-cı il tarixindən etibarən: milli valyuta üzrə 15% və xarici valyuta üzrə 3%-dək) faiz dərəcəsinə çox olmayan faizlə yerləşdirilən əmanətlərə görə ödənilir.

İşçilərə ödənişlər. Əmək haqları, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, məzuniyyət və xəstəlik vərəqələri üzrə illik ödənişlər, mükafatlar və pul şəklində olmayan imtiyazlar Fondun işçiləri tərəfindən müvafiq xidmətlər göstərildikdə hesablanır. Fondun yerli qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş haqlar üzrə ödənişlərdən başqa pensiya və analoji ödənişləri həyata keçirmək üçün hər hansı hüquqi və ya işgüzar praktikadan yaranan öhdəliyi yoxdur.

Maliyyə hesabatlarının təqdimatında dəyişikliklər. Zərurət yarandıqda, cari ilin maliyyə hesabatlarındakı dəyişiklikləri əks etdirmək məqsədilə keçən ilin müqayisəli rəqəmləri müvafiq şəkildə düzəldilə bilər.

Maliyyə vəziyyəti haqqında hesabatdakı maddələrin likvidlik ardıcılığı ilə təqdim edilməsi. Fond üçün dəqiq müəyyən edilə bilən əməliyyat dövrü olmadığına görə o, cari və uzunmüddətli aktiv və öhdəlikləri maliyyə vəziyyəti haqqında hesabatda ayrıca göstərmir. Bunun əvəzində aktiv və öhdəliklərin gözənilən ödəmə müddətlərinə görə təhlili 20-ci Qeyddə təqdim olunur.

Maliyyə hesabatlarının təsdiqlənməsindən sonra onlara dəyişikliyin edilməsi. Dərc olunduqdan sonra hazırkı maliyyə hesabatlarına edilmiş hər hansı dəyişiklik Fondun rəhbərliyi tərəfindən təsdiqlənməlidir.

4 Uçot Siyasətinin Tətbiqi Zamanı Əhəmiyyətli Ehtimallar və Müləhizələr

Fond növbəti maliyyə ili ərzində maliyyə hesabatlarında tanınan məbləğlərə və aktiv və öhdəliklərin balans dəyərinə təsir göstərən ehtimallar və müləhizələr irəli sürür. Həmin ehtimallar və müləhizələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edilir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik, həmçinin peşəkar ehtimallar və təxminlər irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar müləhizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

Ehtiyatların və şərti öhdəliklərin məbləğinin müəyyən edilməsində istifadə edilən fərziyyələr. Müvafiq qanunvericiliyə uyğun olaraq, Fondun əsas öhdəliyi lisenziyası ləğv edilmiş ("sığorta hadisəsi") banklarda əmanətli olan ("qorunan əmanətlər") əmanətçilərə kompensasiyanın ödənilməsindən ibarətdir.

Kompensasiyanın məbləği müvafiq qanunvericiliyə, eləcə də sığorta hadisəsi baş verən zaman əmanətlərin dəyəri, strukturu və əmanətçilərin xüsusiyyətlərinə əsasən müəyyən edilir. Sığorta hadisəsi baş verdikdə hər bir əmanətçi barədə məlumatlar lisenziyası ləğv edilmiş banklar tərəfindən Fonda təqdim olunur.

5 Yeni və ya Yenidən İşlənmiş Standartların və Onlara Dair Şərhlərin Tətbiqi

Aşağıdakı yenidən işlənmiş standartlar 1 yanvar 2016-cı il tarixindən qüvvəyə minmiş, lakin Fonda əhəmiyyətli dərəcədə təsir göstərməmişdir:

- BMHS 14, Tənzimlənən tariflər üzrə həyata keçirilən fəaliyyət ilə bağlı təxire salınmış ödənişlər (2014-cü ilin yanvar ayında dərc edilmişdir və 1 yanvar 2016-cı il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Birgə fəaliyyətdə iştirak paylarının əldə edilməsi üzrə əməliyyatların uçotu - BMHS 11-ə Dəyişikliklər (6 may 2014-cü il tarixində dərc edilmişdir və 1 yanvar 2016-cı il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Amortizasiyanın hesablanması üsulları ilə bağlı açıqlama - BMS 16 və BMS 38-ə dəyişikliklər (12 may 2014-cü il tarixində dərc edilmişdir və 1 yanvar 2016-cı il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Kend təsərrüfatı: Mehsul verən bitkilər - BMS 16 və BMS 41-ə dəyişikliklər (30 iyun 2014-cü il tarixində dərc edilmişdir və 1 yanvar 2016-cı il tarixində başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Ayrıca maliyyə hesabatlarında iştirak payı metodu - BMS 27-yə dəyişikliklər (12 avqust 2014-cü il tarixində dərc edilmişdir və 1 yanvar 2016-cı il tarixində başlayan illik dövrlər üçün qüvvəyə minir).
- 2014-cü ildə dərc edilmiş BMHS-lərin illik təkmilləşdirilməsi (25 sentyabr 2014-cü il tarixində dərc edilmişdir və 1 yanvar 2016-cı il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Məlumatların açıqlanması - BMS 1-ə dəyişikliklər (2014-cü ilin dekabr ayında dərc edilmişdir və 1 yanvar 2016-cı il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Investisiya şirkətləri üçün konsolidasiya tələbi ilə bağlı istisnanın tətbiqi - BMHS 10, BMHS 12 və BMS 28-ə dəyişikliklər (2014-cü ilin dekabr ayında dərc edilmişdir və 1 yanvar 2016-cı il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

6 Yeni Uçot Qaydaları

1 yanvar 2017-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün məcburi xarakter daşıyan və Fond tərəfindən vaxtından əvvəl tətbiq edilməyən bəzi yeni standartlar və onlara dair şərhlər dərc olunmuşdur.

BMHS 9 "Maliyyə Alətləri: Təsnifləşdirmə və Qiymətləndirmə" (2015-ci ilin iyul ayında dəyişiklik edilmişdir və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

Bu standartın əsas fərqləri aşağıda göstərilir:

- Maliyyə aktivləri üç qiymətləndirmə kateqoriyasına təsnifləşdirilməlidir: ilkin tanınmadan sonra amortizasiya edilmiş dəyerdə qiymətləndirilən aktivlər, ilkin tanınmadan sonra sair məcmu gəlirlərin tərkibində ədalətli dəyerdə qiymətləndirilən aktivlər və mənfəət və ya zərərin tərkibində ədalətli dəyerdə qiymətləndirilən aktivlər.

6 Yeni Uçot Qaydaları (davamı)

- Təsnişləndirmə maliyyə aktivlərinin idarə edilməsi üzrə müəssisənin biznes modelindən və müqavilədə nəzərdə tutulan nağd pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişlərindən ibarət olub-olmamasından asılıdır. Əgər borc aləti müvafiq vəsaitin əldə edilməsi üçün saxlanılırsa və yalnız əsas məbləğin və faizlərin ödənilməsi tələbinə də uyğun gəlsə, amortizasiya edilmiş dəyerdə qeydə alınabilir. Yalnız əsas məbləğin və faizlərin ödənilməsi tələbinə uyğun gələn borc alətləri həm nağd pul axınlarının əldə edilməsi, həm də satış üçün nəzərdə tutulan aktivlərdən ibarət portfelin tərkibindədirsə, o zaman həmin alətlər sair məcmu gəlirlərin tərkibində ədalətli dəyərle qiymətləndirilən aktivlər kimi təsnifləşdirilə bilər. Tərkibində nağd pul axınları olmayan və yalnız əsas məbləğin və faizlərin ödənilməsi tələbinə uyğun gələn maliyyə aktivləri mənfəət və ya zərərin tərkibində ədalətli dəyerdə qiymətləndirilməlidir (məsələn, törəmə maliyyə alətləri). Qeyri-törəmə alətlərin tərkibində olan törəmə maliyyə alətləri müvafiq maliyyə aktivlərində ayrıca göstərilir və yalnız əsas məbləğin və faizlərin ödənilməsi tələbinin şərtlərinə uyğunluq qiymətlən dirilərkən nəzərə alınır.
- Pay alətlərinə investisiyalar hər zaman ədalətli dəyerdə qiymətlən dirilir. Lakin pay aləti satış üçün nəzərdə tutulmadıqda, rəhbərlik ədalətli dəyerdəki dəyişiklikləri sair məcmu gəlirlərin tərkibində göstərilməsi ilə bağlı dəyişilməz qərar qəbul edə bilər. Əgər pay aləti satış üçün nəzərdə tutulursa, ədalətli dəyerdəki dəyişikliklər mənfəət və ya zərərdə göstərilməlidir.
- Maliyyə öhdəliklərinin təsnifləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı 39 sayılı BMS-in əksər tələbləri dəyişdirilmədən 9 sayılı BMHS-yə köçürülmüşdür. Əsas fərq ondan ibarətdir ki, müəssisə mənfəət və ya zərərdə ədalətli dəyərle qeydə alınan maliyyə öhdəliklərinin kredit risklərindəki dəyişiklikləri effektivli sair məcmu gəlirlərin tərkibində açıqlamalıdır.
- BMHS 9 dəyersizləşmə üzrə zərərlərin tanınması üçün yeni model təqdim edir: gözlənilən kredit zərərləri (GKZ) modeli. Bu model maliyyə aktivlərinin ilkin tanınmasından etibarən kredit keyfiyyətindəki dəyişikliklərə əsaslanan "üç mərhələli" yanaşmanı nəzərdə tutur. Yeni qaydaya əsasən dəyersizləşməmiş maliyyə aktivlərinin ilkin tanınması zamanı müəssisə 12 aylıq GKZ-yə (ticarət debitor borcları üçün isə qüvvədə olduğu bütün dövr ərzində GKZ-yə) bərabər olan zərərləri birbaşa tanımalıdır. Kredit riski əhəmiyyətli dərəcədə artarsa, dəyersizləşmə 12 aylıq GKZ deyil, kreditin qüvvədə olduğu bütün müddətə uyğun GKZ əsasında qiymətləndirilir. Bu modelə lizinq və debitor borcları üzrə dəyersizləşmənin qiymətləndirilməsi üçün sadələşdirilmiş təlimatlar da daxildir.
- Hecinq uçotunu risklərin idarə edilməsi ilə daha sıx əlaqələndirmək üçün uçot ilə bağlı tələblərə dəyişikliklər edilmişdir. Hazırda standart makrohecinq hallarının uçotunu nəzərdə tutmadığına görə, o, şirkətlərə BMHS 9-da təsvir edilən hecinqin uçotu tələblərini tətbiq etmək və BMS 39-un bütün heclərə tətbiqini davam etdirmək kimi uçot siyasəti arasında seçim imkanı verir.

Hazırda Fond bu dəyişikliklərin onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

"Məlumatların açıqlanması" – BMS 7-yə dəyişikliklər (29 yanvar 2016-cı il tarixində dərc edilmişdir və 1 yanvar 2017-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Yeniden işlənmiş BMS 7 maliyyə fəaliyyətindən yaranan öhdəliklərin hərəkətinin üzleşdirilməsi ilə bağlı məlumatın açıqlanmasını tələb edir. Fond bu məlumatı 2017-ci ilin maliyyə hesabatlarında açıqlayacaqdır.

Qəbul edildikdən sonra aşağıdakı digər yeni uçot qaydalarının Fondun maliyyə hesabatlarına əhəmiyyətli təsiri gözlənilir:

- Investor tərəfindən aktivlərin asılı və ya birgə müəssisələrə satılması və ya ötürülməsi - BMHS 10 və BMS 28-ə dəyişikliklər (11 sentyabr 2014-cü il tarixində dərc edilmişdir və BMUSŞ tərəfindən müəyyən ediləcək tarixdə və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- "Müştəri ilə müqavilələrdən yaranan gəlir", BMHS 15-ə dəyişikliklər (12 aprel 2016-cı il tarixində dərc edilmişdir və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- BMHS 16 "Lizinq" (13 yanvar 2016-cı il tarixində dərc edilmişdir və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Reallaşdırılmamış zərərlər üzrə təxirə salınmış vergi aktivlərinin tanınması, BMS 12-yə dəyişikliklər (19 yanvar 2016-cı il tarixində dərc edilmişdir və 1 yanvar 2017-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

6 Yeni Uçot Qaydaları (davamı)

- Səhm əsasında ödənişlər, BMHS 2-yə dəyişikliklər (20 iyun 2016-cı il tarixində dərc edilmişdir və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- "Maliyyə aletləri" BMHS 9-un tətbiqi və BMHS 4 "Sığorta müqavilələri" - BMHS 4-ə dəyişikliklər (12 sentyabr 2016-cı il tarixində dərc edilmişdir və yanaşmadan asılı olaraq: müvəqqəti azadolma metodunu seçən müəssisələr üçün 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir; birgə tətbiq yanaşmasını seçən müəssisələr üçün müəssisə BMHS 9-u ilk dəfə tətbiq etdiyi ildən qüvvəyə minir).
- BMHS 15 "Müştərilər ilə müqavilələrdən yaranan gəlir" (28 may 2014-cü il tarixində dərc edilmişdir və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- 2014-2016-cı illər üzrə BMHS-lərin illik təkmilləşdirilməsi (8 dekabr 2016-cı il tarixində dərc edilmişdir və BMHS 12-yə edilmiş dəyişikliklərin tətbiqi üçün 1 yanvar 2017-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir, BMHS 1 və BMS 28-ə edilmiş dəyişikliklərin tətbiqi üçün isə üçün 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- BMHŞK 22 – Xarici valyutada əməliyyatlar və qabaqcadan ödənişlər (8 dekabr 2016-cı il tarixində dərc edilmişdir və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Investisiya mülkiyyətinə/mülkiyyətindən köçürmələr, BMS 40-a dəyişikliklər (8 dekabr 2016-cı il tarixində dərc edilmişdir və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

Yuxarıda başqa cür nəzərdə tutulmadığı hallarda, yeni standartlar və şərhlərin Fondun maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsiri gözlənilmir.

7 Əlaqəli Tərəflərlə Əməliyyatlar və Qalıqlar

Tərəflər o zaman əlaqəli hesab olunur ki, onlar ümumi nəzarət altında olsun və ya onlardan biri digərinə nəzarət etmək imkanına malik olsun və yaxud maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlərə dair qərar qəbul edərkən digər tərəfə əhəmiyyətli təsir göstərə bilsin və ya ona birgə nəzarət etsin. Əlaqəli tərəflər ilə hər hansı mümkün münasibətlər nəzərdən keçirilərkən iqtisadi mahiyyətin hüquqi formadan üstünlüyü prinsipi tətbiq olunur.

Bütün dövlət müəssisələri Fond ilə ümumi nəzarətdə olan müəssisələr hesab olunur. Həmin müəssisələrlə əməliyyatlar aşağıda əlaqəli tərəflərlə əməliyyatlar kimi təqdim olunur.

Fond dövlət müəssisələri ilə həyata keçirilmiş ayrı-ayrı əhəmiyyətli olmayan əməliyyatlar və qalıqları hazırkı maliyyə hesabatlarında açıqlamağı məqsəduyğun hesab etmir.

31 dekabr 2016-cı il tarixinə əlaqəli tərəflərlə əməliyyatlar üzrə qalıqlar aşağıdakı kimi olmuşdur:

<i>Azərbaycan Manatı ilə</i>	Ümumi nəzarətdə olan müəssisələr
Cəmi hesablanmış alınacaq sığorta haqları	1,585,888
Pul vəsaitləri və onların ekvivalentləri – Tələb edilənədək bank qalıqları	31,270,903
Uzunmüddətli borclar	561,655,332

31 dekabr 2015-ci il tarixinə əlaqəli tərəflərlə əməliyyatlar üzrə qalıqlar aşağıdakı kimi olmuşdur:

<i>Azərbaycan Manatı ilə</i>	Ümumi nəzarətdə olan müəssisələr
Cəmi hesablanmış alınacaq sığorta haqları	1,796,922
Pul vəsaitləri və onların ekvivalentləri – Tələb edilənədək bank qalıqları	41,026,674
Satıla bilən investisiya qiymətli kağızları	75,758,344
Uzunmüddətli borclar	8,523,000

Əmanətlərin Sığortalanması Fondu
31 dekabr 2016-cı il tarixinə maliyyə hesabatlarına qeydlər

7 Əlaqəli Tərəflərə Əməliyyatlar və Qalıqlar (davamı)

31 dekabr 2016-cı il tarixində tamamlanan il üzrə əlaqəli tərəflərə əməliyyatlardan yaranan gəlir və xərclər aşağıda göstərilir:

<i>Azərbaycan Manatı ilə</i>	Ümumi nəzarətdə olan müəssisələr	Əsas idarəedici heyət
Sığorta premiyaları	6,666,804	-
Maliyyə gəlirləri	2,559,460	-
İnzibati və sair əməliyyat xərcləri	-	158,432
Maliyyə xərcləri	4,568,277	-

31 dekabr 2015-ci il tarixində tamamlanan il üzrə əlaqəli tərəflərə əməliyyatlardan yaranan gəlir və xərclər aşağıda göstərilir:

<i>Azərbaycan Manatı ilə</i>	Ümumi nəzarətdə olan müəssisələr	Əsas idarəedici heyət
Sığorta premiyaları	5,485,348	-
İnzibati və sair əməliyyat xərcləri	-	140,854

Əmanətlərin Sığortalanması Fondu
31 dekabr 2016-cı il tarixinə maliyyə hesabatlarına qeydlər

8 Əmlak, Avadanlıqlar və Qeyri-Maddi Aktivlər

Əmlak, avadanlıqlar və qeyri-maddi aktivlərin balans dəyəri üzrə hərəkət aşağıdakı cədvəldə göstərilir:

Azərbaycan Manatı ilə	Kompüter və ofis avadanlığı	Binalar	Nəqliyyat vasitələri	Mebel və sair avadanlıqlar	Cəmi əmlak və avadanlıqlar	Qeyri-maddi aktivlər	Cəmi
1 yanvar 2015-ci il tarixinə ilkin dəyər	221,756 (109,488)	2,755,750 (599,283)	78,200 (63,734)	86,241 (47,134)	3,141,947 (819,639)	388,335 (83,292)	3,530,282 (902,931)
1 yanvar 2015-ci il tarixinə balans dəyəri	112,268	2,156,467	14,466	39,107	2,322,308	305,043	2,627,351
Əlavələr	4,644	-	-	-	4,644	9,290	13,934
Amortizasiya xərci	(51,619)	(182,128)	(11,550)	(12,233)	(257,530)	(38,910)	(296,440)
31 dekabr 2015-ci il tarixinə balans dəyəri	65,293	1,974,339	2,916	26,874	2,069,422	275,423	2,344,845
31 dekabr 2015-ci il tarixinə ilkin dəyər	226,400 (161,107)	2,755,750 (781,411)	78,200 (75,284)	86,241 (59,367)	3,146,591 (1,077,169)	397,625 (122,202)	3,544,216 (1,199,371)
31 dekabr 2015-ci il tarixinə balans dəyəri	65,293	1,974,339	2,916	26,874	2,069,422	275,423	2,344,845
Əlavələr	3,360	-	-	-	3,360	-	3,360
Amortizasiya xərci	(44,432)	(194,862)	(2,721)	(11,872)	(253,887)	(39,763)	(293,650)
31 dekabr 2016-cı il tarixinə balans dəyəri	24,221	1,779,477	195	15,002	1,818,895	235,660	2,054,555
31 dekabr 2016-cı il tarixinə ilkin dəyər	229,760 (205,539)	2,755,750 (976,273)	78,200 (78,005)	86,241 (71,239)	3,149,951 (1,331,056)	397,625 (161,965)	3,547,576 (1,493,021)
31 dekabr 2016-cı il tarixinə balans dəyəri	24,221	1,779,477	195	15,002	1,818,895	235,660	2,054,555

Əmanətlərin Sığortalanması Fondu
31 dekabr 2016-cı il tarixinə maliyyə hesabatlarına qeydlər

9 Hesablanmış Alınacaq Sığorta Haqları

<i>Azərbaycan Manatı ilə</i>	2016	2015
Hesablanmış təqvim haqları və dəbbə pulları	6,720,724	8,215,931
Dəyersizləşmə üzrə ehtiyat çıxılmaqla	-	(1,086,374)
Cəmi hesablanmış alınacaq sığorta haqları	6,720,724	7,129,557

Hesablanmış alınacaq sığorta haqları 2016-cı ilin dördüncü rübü üzrə təqvim haqlarından ibarətdir. Hesablanmış alınacaq sığorta haqları 2017-ci ilin yanvar və fevral aylarında tam ödənilmişdir. Dəyersizləşmə üzrə ehtiyat çıxılmaqla, hesablanmış alınacaq sığorta haqlarının 6,720,724 AZN (2015: 7,129,557 AZN) məbləğində hissəsi milli valyutada ifadə edilmişdir.

Əlaqəli tərəflərlə əməliyyatlar üzrə qalıqlar haqqında məlumat 7-ci Qeyddə açıqlanır.

Hesablanmış alınacaq sığorta haqlarının kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

<i>Azərbaycan Manatı ilə</i>	2016 Hesablanmış alınacaq sığorta haqları	2015 Hesablanmış alınacaq sığorta haqları
- A- reytingindən aşağı	2,808,699	3,255,003
<i>Reytingsiz</i>		
- Reytingsiz 10 ən böyük bankda	2,272,624	1,810,118
- Digər reytingsiz banklarda	1,639,401	2,064,436
Cəmi hesablanmış alınacaq sığorta haqları	6,720,724	7,129,557

10 Pul Vəsaitləri və onların Ekvivalentləri

<i>Azərbaycan Manatı ilə</i>	31 dekabr 2016	31 dekabr 2015
Nağd pul	16,470,673	112
Mərkəzi Bankdakı nostro müxbir hesabları	31,270,903	41,026,674
Digər banklardakı müxbir hesablar və overnayt depozitləri:		
- Azərbaycan Respublikasında	47,596	8,666
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	47,789,172	41,035,452

Ömanetlərin Sığortalanması Fondu
31 dekabr 2016-cı il tarixinə maliyyə hesabatlarına qeydlər

10 Pul Vəsaitləri və onların Ekvivalentləri (davamı)

31 dekabr 2016-cı və 31 dekabr 2015-ci il tarixlərinə Standard and Poor's agentliyinin reytinginə əsasən pul vəsaitləri və onların ekvivalentlərinin kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

<i>Azərbaycan Manatı ilə</i>	2016		2015	
	Banklardakı hesablaşma hesabları	Cəmi	Banklardakı hesablaşma hesabları	Cəmi
<i>Vaxtı keçməmiş və dəyersizləşməmiş</i>				
- Azərbaycan Respublikasında	31,270,903	31,270,903	41,026,674	41,026,674
- Reytingli Azərbaycan bankları:				
B-/ C menfi proqnoz (Standard and Poor's)	47,596	47,596	8,666	8,666
Cəmi pul vəsaitləri və onların ekvivalentləri, nağd pul çıxılmaqla	31,318,499	31,318,499	41,035,340	41,035,340

11 Sair Uzunmüddətli Aktivlər

<i>Azərbaycan Manatı ilə</i>	31 dekabr 2016	31 dekabr 2015
Borc öhdəliyi olan şəxslərdən alınacaq vəsaitlər	30,836,570	-
Sair aktivlər	61,837	5,763
Cəmi sair uzunmüddətli aktivlər	30,898,407	5,763

"Park Azure" yaşayış kompleksindən ipoteka ilə mənzil alan şəxslərdən alınacaq vəsaitlər kompensasiya ödənişlərinin bir hissəsi kimi ləğv etmə prosesində olan (bundan sonra "LPO") "Texnika Bank" ASC tərəfindən Fonda köçürülmüş ipoteka portfelinə əks etdirir. "Texnika Bank" ASC-nin məcburi ləğv olunması 4 fevral 2016-cı il tarixli məhkəmə qərarı və Mərkəzi Bankın Fonda təqdim etdiyi bildiriş əsasında təsdiqlənmişdir (13-cü Qeydə baxın). 3 noyabr 2016-cı il tarixində məhkəmə borc öhdəliyi olan şəxslər tərəfindən Fonda ödənilmiş ipoteka kreditlərinin yığılmasına dair qərar vermişdir.

LPO "Texnika Bank" ASC tərəfindən pul şəklində olmayan ödənişlər 30,836,570 AZN məbləğində ipoteka portfelinə və sair uzunmüddətli öhdəliklər kimi qeydə alınan 5,194,019 AZN məbləğində borc öhdəliyi olan şəxslərə ödəniləcək depozit portfelinə əks etdirir (14-cü Qeydə baxın).

12 Kreditlər və Borclar

<i>Azərbaycan Manatı ilə</i>	2016	2015
Azərbaycan Respublikasının Hökuməti – Mərkəzi Bank	552,333,332	-
Alman Federativ Respublikasının Hökuməti – KfW	9,322,000	8,523,000
Cəmi kreditlər və borclar	561,655,332	8,523,000
Kreditlər və borcların qısamüddətli hissəsi çıxılmaqla	526,733,332	-
Uzunmüddətli kreditlər və borclar	34,922,000	8,523,000

12 Kreditlər və Borclar (davamı)

Mərkəzi Bankdan cəlb edilmiş borclar

1) 29 fevral 2016-cı il tarixində Fond Mərkəzi Bankdan illik 5% dərəcəsi ilə 22,000,000 AZN məbləğində borc vəsaiti cəlb edib. Borc üzrə faiz ödənişləri aylıq həyata keçiriləcək. Borc müqaviləsinin müddəti 23 fevral 2017-ci il tarixində başa çatır. 31 dekabr 2016-cı il tarixinə borcun balans dəyəri 7,333,332 AZN təşkil etmişdir. Bu borc vəsaiti 2017-ci ilin yanvar ayında geri qaytarıldığına görə ona hər hansı güzəşt müddəti tətbiq edilməyib.

2) 2016-cı il ərzində Fond Mərkəzi Bankdan illik 7% dərəcəsi ilə 100,000,000 AZN məbləğində borc vəsaiti cəlb edib. Borc vəsaiti müvafiq olaraq 8 avqust 2016 və 5 sentyabr 2016-cı il tarixlərində 80,000,000 AZN və 20,000,000 AZN olmaqla iki tranşda ayrılmışdır. Borc üzrə faiz ödənişləri rüblük həyata keçiriləcək. 31 dekabr 2016-cı il tarixinə borcun balans dəyəri 100,000,000 AZN təşkil etmişdir. Kredit vəsaiti 2017-ci ilin yanvar ayında ödənilməsinə görə ona hər hansı güzəşt tətbiq edilməyib.

3) 2016-cı il ərzində Fond Mərkəzi Bankdan illik 0,15% dərəcəsi ilə 445,000,000 AZN məbləğində borc vəsaiti cəlb edib. Borc vəsaiti müvafiq olaraq 12, 17 və 27 oktyabr 2016 və 11 noyabr 2016-cı il tarixlərində 120,000,000 AZN, 200,000,000 AZN, 100,000,000 AZN və 25,000,000 AZN olmaqla dörd tranşda ayrılmışdır. Bu borc üzrə güzəşt müddəti 5 ildir və 2026-cı ilə qədər qaytarılması gözlənilir. Borc üzrə faiz ödənişləri rüblük həyata keçiriləcək. Borcun 419,400,000 AZN məbləğində hissəsi 2017-ci ilin yanvar ayında qaytarıldığına görə hazırkı maliyyə hesabatlarında onun yalnız 25,600,000 AZN-lik hissəsi ayrıca olaraq kreditlər və borcların uzunmüddətli hissəsi kimi göstərilmişdir. Bu borc üzrə güzəştin təsiri əhəmiyyətli olmadığına görə 25,600,000 AZN məbləğində istifadə edilməmiş borcun ədalətli dəyəri onun balans dəyərinə bərabərdir.

Alman İnkişaf Bankından alınmış kredit

Azərbaycan Respublikasının Hökuməti və Almaniya Federativ Respublikasının Hökuməti arasında bağlanmış 25 fevral 2005-ci il tarixli Maliyyə Əməkdaşlığı haqqında Sazişə əsasən Almaniya İnkişaf Bankı ("KfW Bank"), Azərbaycan Respublikası Hökuməti adından borcalan kimi çıxış edən Azərbaycan Respublikası Maliyyə Nazirliyi ("Borcalan") və Layihənin İcraçı Agentliyi kimi çıxış edən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ("Təkrar Borcalan") arasında 29 may 2009-cu il tarixində "Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun kapitalaşdırılması və yaradılması" məqsədilə "Kredit və Layihə haqqında Müqavilə" imzalanmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ("Təkrar Borcalan") arasında imzalanmış 25 dekabr 2009-cu il tarixli təkrar müqaviləyə əsasən Təkrar Borcalan ayrılmış kredit üzrə hesablanan faizlərin və əsas borcun ödənişini öz üzərinə götürür. Kreditin məbləği 5,000,000 Avro və illik faiz dərəcəsi 0.75% təşkil edir. Müqavilənin müddəti 30 iyun 2049-cu il tarixində başa çatır. Faiz xərclərinin ödənişi ildə 2 dəfə: 30 dekabr və 30 iyunda həyata keçirilməlidir. Əsas borcun ilkin ödənişi 30 dekabr 2019-cu il tarixində həyata keçiriləcək.

Fondun kreditləri və borcları aşağıdakı valyutalarda ifadə edilmişdir:

<i>Azərbaycan Manatı ilə</i>	2016	2015
Borcların ifadə edildiyi valyuta: - Avro	9,322,000	8,523,000
Borcların ifadə edildiyi valyuta: - AZN	552,333,332	-
Cəmi kreditlər və borclar	561,655,332	8,523,000

Fondun borcları üzrə faiz dərəcələrinin dəyişməsi riski və hesabat dövrünün sonuna müqavilə üzrə qiymətlərin dəyişməsi tarixləri 22-ci Qeyddə göstərilir.

Əmanətlərin Sığortalanması Fondu
31 dekabr 2016-cı il tarixinə maliyyə hesabatlarına qeydlər

13 Kompensasiya Ödənişləri üzrə Öhdəliklər

Fondun kompensasiyaların ödəniş müddətini 90 təqvim günündən artıq uzatmaq hüququ olmadığına görə ehtiyatlar cari öhdəliklər kimi təsnifləşdirilmişdir. Kompensasiya ödənişləri üzrə öhdəliklər aşağıdakı kimi olmuşdur:

<i>Azərbaycan Manatı ilə</i>	2016	2015
LPO "Zaminbank" ASC	19,747,564	-
LPO "Texnikabank" ASC	2,397,175	122,576,351
LPO "Yunayted Kredit Bank" ASC	2,714,732	2,714,732
LPO QSC "Bank Standard" KB	1,717,623	-
LPO "Bank of Azerbaijan" ASC	591,113	24,770,396
LPO "Parabank" ASC	456,882	-
LPO "Atrabank" ASC	93,337	-
LPO "Kredobank" ASC	88,766	-
LPO "Dekabank" ASC	82,449	-
LPO "Gəncəbank" ASC	61,729	1,020,434
LPO "Qafqaz İnkişaf Bankı" ASC	37,244	-
Cəmi kompensasiya ödənişləri üzrə öhdəliklər	27,988,614	151,081,913

Kompensasiya ödənişləri üzrə öhdəliklər aşağıda göstəildiyi kimi, 2016-cı il ərzində baş vermiş sığorta hadisələrinə görə lisenziyaları ləğv edilmiş banklara ödəniləcək vəsaitləri əks etdirir:

- Mərkəzi Bankın İdarə Heyətinin 4 fevral 2016-cı il tarixli qərarı ilə "Texnikabank" ASC məcburi ləğv edilmiş / müflis elan edilmişdir. Bununla da, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə uyğun olaraq 4 fevral 2016-cı il tarixi "Texnikabank" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. Fondun Himayəçilik Şurasının 11 fevral 2016-cı il tarixli qərarına əsasən "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank" ASC, "Rabite Bank" ASC, "Unibank" ASC və "Kapital Bank" ASC seçilmişdir;
- Mərkəzi Bankın İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 və 07/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditə qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Qafqaz İnkişaf Bankı" ASC və "Atrabank" ASC-nin bank lisenziyaları ləğv edilmişdir;
- Mərkəzi Bankın İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə "Bank of Azerbaijan" ASC-nin bank lisenziyası ləğv edilmişdir. Mərkəzi Bankın tərəfindən təqdim olunmuş 22 yanvar 2016-cı il tarixli məktuba əsasən "Bank of Azerbaijan" ASC məcburi ləğv edilmiş / müflis elan edilmişdir;
- Mərkəzi Bankın İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 nömrəli qərarı "Yunayted Kredit Bank" ASC-nin bank lisenziyası ləğv edilmişdir. Mərkəzi Bank tərəfindən təqdim olunmuş 16-00029-2016 nömrəli, 2 fevral 2016-cı il tarixli rəsmi məktuba əsasən "Yunayted Kredit Bank" ASC məcburi ləğvi edilmişdir;
- Mərkəzi Bankın İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 sayılı qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditə qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Gəncəbank" ASC-nin bank lisenziyası ləğv edilmişdir;

13 Kompensasiya Ödənişləri üzrə Öhdəliklər (davamı)

- Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli, 16 sayılı qərarı ilə "Dekabank" ASC, "Kredobank"ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyaları ləğv edilmişdir. Palatanın Direktorlar Şurası tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuş 25 iyul 2016-cı il tarixli məktuba istinadən, "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-də sığorta hadisəsi baş vermişdir;
- Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 1 oktyabr 2016-cı il tarixli, 01/10-3443 sayılı qərarı ilə "Bank Standard" QSC-nin bank lisenziyası ləğv edilmişdir. Palatanın Direktorlar Şurası tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuş 25 iyul 2016-cı il tarixli məktuba istinadən, QSC "Bank Standard" KB-də sığorta hadisəsi baş vermişdir.

"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq lisenziyaları ləğv edilmiş banklar Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və onlara verilmiş şəhadətnamələr ləğv edilmişdir.

14 Sair Uzunmüddətli Öhdəliklər

<i>Azərbaycan Manatı ilə</i>	31 dekabr 2016	31 dekabr 2015
Borc öhdəliyi olan şəxslərə ödəniləcək vəsaitlər	5,194,019	-
Sair öhdəliklər	81,177	87,358
Cəmi sair uzunmüddətli öhdəliklər	5,275,196	87,358

Borc öhdəliyi olan şəxslərə ödəniləcək vəsaitlər sair uzunmüddətli aktivlər qeydində (Qeyd 11) açıqlandığı kimi, LPO "Texnika Bank" ASC tərəfindən pul şəklində olmayan kompensasiya ödənişləri kimi köçürülən depozit portfeli eks etdirir. Depozit portfeli üzrə hüququn ötürülməsi 3 noyabr 2016-cı il tarixli məhkəmə qərarı ilə təsdiqlənmişdir.

15 Sığorta Premiyaları

<i>Azərbaycan Manatı ilə</i>	2016	2015
Təqvim haqları	26,470,289	24,764,042
Üzvlük haqları	-	20,000
Ödənişlərin gecikdirilməsinə görə dəbbə pulu	5,561	647
Cəmi sığorta premiyaları	26,475,850	24,784,689

"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təqvim haqları iştirakçı banklar tərəfindən təqdim olunan rüblük hesabatlar əsasında hesablanır.

Əmanətlərin Sığortalanması Fondu
31 dekabr 2016-cı il tarixinə maliyyə hesabatlarına qeydlər

16 Kompensasiya Xərcləri

<i>Azərbaycan Manatı ilə</i>	2016	2015
LPO QSC "Bank Standard" KB	425,777,086	-
LPO "Zaminbank" ASC	71,760,204	-
LPO "Parabank" ASC	43,756,462	-
LPO "Kredobank" ASC	25,831,751	-
LPO "Atrabank" ASC	15,436,580	-
LPO "Dekabank" ASC	2,270,996	-
LPO "Qafqaz İnkişaf Bankı" ASC	2,215,547	-
LPO "Bank of Azerbaijan" ASC	126,282	24,770,396
LPO "Texnikabank" ASC	52,420	122,576,351
LPO "Gəncəbank" ASC	17,682	1,020,434
LPO "Yunayted Kredit Bank" ASC	-	2,714,732
Cəmi kompensasiya xərcləri	587,245,010	151,081,913

Kompensasiya xərcləri 2015-ci ildə hesabat tarixindən sonra baş verən və düzəliş olunan hadisələr kimi tanınmış sığorta hadisələri üzrə kompensasiya xərcləri istisna olmaqla (Qeyd 13), 2016-cı il ərzində baş vermiş sığorta hadisələrinə görə tanınmış cəmi kompensasiyaları əks etdirir.

17 İnzibati və sair Əməliyyat Xərcləri

<i>Azərbaycan Manatı ilə</i>	2016	2015
Komissiya və brokerlik xərcləri	1,815,932	6,886
İşçi heyəti üzrə xərclər	733,640	644,298
Amortizasiya xərcləri	293,650	296,440
Rəbitə xərcləri	214,760	112,770
Dövlət Sosial Müdafiə Fonduna ödənişlər (22%)	160,063	142,359
Təhlükəsizlik xidməti xərcləri	60,263	48,000
Reklam və marketinq xərcləri	55,154	121,540
Ezamiyyə xərcləri	38,664	66,431
Peşəkar xidmətlər	31,860	27,140
Üzvlük haqları	29,802	14,499
Sığorta xərcləri	17,088	18,407
Mənfəət vergisindən başqa digər vergilər	10,698	18,953
Mətbəə, dəftərxana və ofis təchizatı xərcləri	10,434	9,885
Kommunal xərclər	8,321	7,564
Nəqliyyat xərcləri	7,404	5,967
Təmir və texniki xidmət xərcləri	4,461	6,929
Hesablanmış alınacaq sığorta haqlarının dəyersizləşməsi	-	1,086,374
Sair xərclər	16,975	11,899
Cəmi inzibati və sair əməliyyat xərcləri	3,509,169	2,646,341

Komissiya və brokerlik xərcləri 2016-cı il ərzində bank hesabları vasitəsilə kompensasiya ödənişləri və geri ödəmələr üzrə komissiya haqlarını əks etdirir.

Əmanətlərin Sığortalanması Fondu
31 dekabr 2016-cı il tarixinə maliyyə hesabatlarına qeydlər

18 Maliyyə Gəlirləri

<i>Azərbaycan Manatı ilə</i>	2016	2015
Pul vəsaitləri və onların ekvivalentləri üzrə məzənnə fərqindən yaranan zərər çıxılmaqla gəlir	3,436,629	-
Satıla bilən investisiya qiymətli kağızları üzrə faiz gəlirləri	475,012	3,444,780
Salır faiz gəlirləri	49,688	11,733
Cəmi maliyyə gəlirləri	3,961,329	3,456,513

Faiz gəlirləri 2016-cı ildə müddəti başa çatmış və qaytarılmış balans dəyəri 84,281,417 AZN təşkil edən satıla bilən investisiya qiymətli kağızlarından əldə edilən gəlirləri əks etdirdiyinə görə hazırkı maliyyə hesabatlarında maliyyə gəlirləri kimi göstərilir. Satıla bilən investisiya qiymətli kağızları Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan İpoteka Fondu tərəfindən emissiya edilmiş istiqraz vərəqələrindən ibarət olmuşdur.

19 Maliyyə Xərcləri

<i>Azərbaycan Manatı ilə</i>	2016	2015
Faiz xərcləri	3,769,277	39,800
Kreditlər və borclar üzrə məzənnə fərqindən yaranan gəlir çıxılmaqla zərər	799,000	-
Cəmi maliyyə xərcləri	4,568,277	39,800

Faiz xərcləri Mərkəzi Bank ilə təmsil olunan Dövlətdən cəlb edilmiş kreditlər və borclar üzrə maliyyə xərclərini əks etdirir (12-ci Qeydə baxın).

20 Banklara Ödənilmiş Kompensasiyaların Geri Qaytarılması

<i>Azərbaycan Manatı ilə</i>	2016
LPO "Texnikabank" ASC	39,797,380
LPO QSC "Bank Standard" KB	19,720,729
LPO "Zaminbank" ASC	12,447,293
LPO "Atrabank" ASC	3,689,471
LPO "Bank of Azerbaijan" ASC	2,844,652
LPO "Dekabank" ASC	2,215,909
LPO "Qafqaz İnkişaf Bankı" ASC	1,115,955
LPO "Kredobank" ASC	669,502
LPO "Parabank" ASC	579,705
LPO "Gencebank" ASC	557,619
Cəmi banklara ödənilmiş kompensasiyaların geri qaytarılması	83,638,215

Geri qaytarmalar lisenziyaları ləğv edilmiş banklara ödənilmiş kompensasiyaların geri qaytarılmasını əks etdirir (Qeyd 13).

Əmanətlərin Sığortalanması Fondu
31 dekabr 2016-cı il tarixinə maliyyə hesabatlarına qeydlər

21 Sair (Xərclər)/Gəlirlər

<i>Azərbaycan Manatı ilə</i>	2016	2015
Digər qeyri-əməliyyat xərcləri	(5,194,019)	504
Məzənnə fərqi üzrə zərər çıxılmaqla gəlir	3,880,034	13,069,093
Cəmi sair (xərclər)/gəlirlər	(1,313,985)	13,069,597

Məzənnə fərqi üzrə gəlirlər xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsindən yaranan maliyyə gəlirləri (Qeyd 18) və maliyyə xərcləri (Qeyd 19) istisna olmaqla, Fondun ABŞ dollarında/Avroda olan bütün digər aktiv və öhdəliklərinin Azərbaycan manatı ilə ifadə edilməsindən yaranan məzənnə fərqlərini əks etdirir.

Digər qeyri-əməliyyat xərcləri sair uzunmüddətli öhdəliklər qeydində (Qeyd 14) açıqlandığı kimi, borc öhdəliyi olan şəxslərə ödeniləcək vəsaitlər ilə bağlı Fondun öhdəliyini əks etdirir.

22 Maliyyə Risklərinin İdarə Edilməsi

Fond daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri, əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirilir. Maliyyə risklərinə bazar riski (o cümlədən valyuta, və faiz dərəcəsi riskləri), kredit riski və likvidlik riski daxildir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

Maliyyə riskləri Himayəçilik Şurası tərəfindən təsdiq edilmiş qaydalara əsasən müxtəlif nəzarət vasitələri ilə müəyyən edilir, qiymətləndirilir və ciddi nəzarət olunur. Bu nəzarət vasitələri risk konsentrasiyasını azaldaraq sərbəst və likvid vəsaitlərə malik olmaq üçün bazar şəraitini adekvat qiymətləndirməyə imkan verir.

Kredit riski. Maliyyə aləti üzrə kontragentin öz öhdəliyini yerinə yetirə bilməməsi nəticəsində Fonda maliyyə zərəri vurduqda, Fond kredit riskinə məruz qalır. Kredit riski Fondun investisiya fəaliyyətindən və qarşı tərəflərlə aparılan digər əməliyyatlar nəticəsində yaranır ki, bu da maliyyə aktivlərinin yaranmasına gətirib çıxarır.

Fondun aktivlərin növləri üzrə məruz qaldığı kredit riskinin maksimal səviyyəsi aşağıda təqdim edilir:

<i>Azərbaycan Manatı ilə</i>	2016	2015
Satıla bilən investisiya qiymətli kağızları		
- Satıla bilən investisiya qiymətli kağızları	-	84,281,417
Hesablanmış alınacaq sığorta haqları (Qeyd 9)		
- Hesablanmış alınacaq sığorta haqları	6,720,724	7,129,557
Pul vəsaitləri və onların ekvivalentləri (Qeyd 10)		
- Tələb edilənədək bank qalıqları	31,318,499	41,035,340
Sair uzunmüddətli aktivlər (Qeyd 11)		
- Borc öhdəliyi olan şəxslərdən alınacaq vəsaitlər	30,836,570	-
Cəmi balans üzrə risklər	68,875,793	132,446,314

Potensial kredit riskinin azaldılması üçün aktiv və öhdəliklərin eozələşdirilməsi əhəmiyyət kəsb etmir.

Fondun rəhbərliyi hesablanmış alınacaq sığorta haqlarının ödəmə müddətləri üzrə təhlil aparır və vaxtı keçmiş qalıqlara xüsusi nəzarət edir. 31 dekabr 2016-cı il tarixinə dəyərşizləşmiş alınacaq sığorta haqları mövcud olmamışdır (31 dekabr 2015: 1,086,374 AZN).

Əmanətlərin Sığortalanması Fondu
31 dekabr 2016-cı il tarixinə maliyyə hesabatlarına qeydlər

22 Maliyyə Risklərinin İdarə Edilməsi (davamı)

Kredit riski üzrə konsentrasiya. Fond kredit riski üzrə konsentrasiyaya məruz qalır. 31 dekabr 2016-cı il tarixinə 3 qarşı tərəfin (2015: 4 qarşı tərəf) Fond qarşısında 500,000 AZN-dən yuxarı öhdəliyi olmuşdur. Həmin öhdəliklərin ümumi məbləği 3,252,308 AZN (2015: 3,388,652 AZN) və ya hesablanmış alınacaq sığorta haqlarının 48%-ni (2015: 48%) təşkil edir.

Fondun cari hesabları əsasən Mərkəzi Bankda yerləşir.

Bazar riski. Fond bazar risklərinə məruz qalır. Bazar riskləri bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan (a) xarici valyuta və (b) faiz hesablanan aktiv və öhdəliklər üzrə açıq mövqələr ilə əlaqədar yaranır.

Fond bazar faiz dərəcələri üzrə ümumi və spesifik dəyişikliklər, eləcə də valyuta məzənnələri və qiymətlərdəki dəyişikliklər ilə əlaqədar bazar riskinə məruz qalır. 2016-cı il ərzində Fondun əsasən dövlət tərəfindən ayrılmış kreditlər hesabına maliyyələşdirildiyini nəzərə alsaq, həmin kreditlər üzrə faiz riskinin müəyyən edilməsi bazar riskinin əsas komponentlərindən biridir.

Aşağıda göstərilən bazar risklərinə həssaslıq bütün digər amillər sabit qalmaqla, hər hansı amildə baş vermiş dəyişikliyə əsaslanır. Praktikada bunun baş verməsi ehtimalı azdır və bəzi amillərdə baş verən dəyişikliklərin bir-biri ilə müəyyən əlaqəsi ola bilər – məsələn, faiz dərəcəsi və valyuta məzənnələrindəki dəyişikliklər.

Xarici valyuta riski. Rəhbərlik xarici valyuta riski ilə əlaqədar hər bir valyuta və ümumilikdə risklərin səviyyəsi üzrə limitlər müəyyən edir. Bu limitlərə hər ay nəzarət edilir. 31 dekabr 2016-cı il tarixinə Fondun məruz qaldığı valyuta riski üzrə ümumi təhlil aşağıdakı cədvəldə əks olunur:

	AZN	ABŞ dolları	Avro	Cəmi
AKTİVLƏR				
Pul vəsaitləri və onların ekvivalentləri	22,840,796	21,906,775	3,041,601	47,789,172
Hesablanmış alınacaq sığorta haqları	1,637,076	4,817,138	266,510	6,720,724
Sair uzunmüddətli aktivlər	30,836,570	-	-	30,836,570
CƏMI AKTİVLƏR	55,314,432	26,723,913	3,308,121	85,346,466
ÖHDƏLİKLƏR				
Uzunmüddətli borclar	552,333,332	-	9,322,000	561,655,332
Kompensasiya ödənişləri üzrə öhdəliklər	27,988,614	-	-	27,988,614
Sair uzunmüddətli öhdəliklər	5,194,019	-	-	5,194,019
CƏMI ÖHDƏLİKLƏR	585,515,965	-	9,322,000	594,837,965
31 dekabr 2016-cı il tarixinə xalis balans mövqeyi	(530,201,533)	26,723,913	(60,13,879)	(509,491,499)

Bütün digər dəyişənlərin sabit qalması şərti ilə, hesabat dövrünün sonuna Fondun funksional valyutasına tətbiq edilən valyuta məzənnələrindəki mümkün dəyişikliklərin Fondun nəticələrinə, eləcə də xalis aktivlərinə təsiri aşağıdakı cədvəldə əks etdirilir:

	31 dekabr 2016 Fondun xalis aktivlərinə təsir	31 dekabr 2015 Fondun xalis aktivlərinə təsir
<i>Azərbaycan Manatı ilə</i>		
ABŞ dollarının 30% möhkəmlənməsi (2015: 20% möhkəmlənməsi)	8,017,174	9,125,571
ABŞ dollarının 30% zəifləməsi (2015: 20% zəifləməsi)	(8,017,174)	(9,125,571)
Avronun 20% möhkəmlənməsi (2015: 20% möhkəmlənməsi)	(1,804,164)	338,035
Avronun 20% zəifləməsi (2015: 20% zəifləməsi)	1,804,164	(338,035)
Cəmi	-	-

Risk yalnız Fondun funksional valyutasından fərqli valyutalarda ifadə olunan pul qalıqları üçün hesablanmışdır.

Əmanətlərin Sığortalanması Fondu
31 dekabr 2016-cı il tarixinə maliyyə hesabatlarına qeydlər

22 Maliyyə Risklərinin İdarə Edilməsi (davamı)

31 dekabr 2015-ci il tarixinə Fondun məruz qaldığı valyuta riski üzrə ümumi təhlil aşağıdakı cədvəldə əks olunur:

	AZN	ABŞ dolları	Avro	Digər	Cəmi
AKTİVLƏR					
Pul vəsaitləri və onların ekvivalentləri	477,357	39,148,170	1,409,925	-	41,035,452
Ödəniş tarixində saxlanılan investisiya qiymətli kağızları	-	-	-	-	-
Satıla bilən investisiya qiymətli kağızları	75,758,344	-	8,523,073	-	84,281,417
Hesablanmış alınacaq sığorta haqları	318,912	6,479,686	280,176	50,783	7,129,557
Kompensasiyaların ödənilməsi ilə bağlı alınacaq vəsaitlər	-	-	-	-	-
CƏMI AKTİVLƏR	76,554,613	45,627,856	10,213,174	50,783	132,446,426
ÖHDƏLİKLƏR					
Uzunmüddətli borclar	-	-	8,523,000	-	8,523,000
Kompensasiya ödənişləri üzrə ehtiyat	41,542,732	100,143,409	9,395,772	-	151,081,913
CƏMI ÖHDƏLİKLƏR	41,542,732	100,143,409	17,918,772	-	159,604,913
31 dekabr 2015-ci il tarixinə xalis balans mövqeyi	35,011,881	(54,515,553)	(7,705,598)	50,783	(27,158,487)

Faiz dərəcəsi riski. Fond bazar faiz dərəcələrinin dəyişməsinin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə təsiri ilə əlaqədar riskə məruz qalır. Aşağıdakı cədvəldə Fondun məruz qaldığı faiz dərəcəsi riski üzrə ümumi təhlil əks olunur. Cədvəldə Fondun cəmi maliyyə aktiv və öhdəlikləri müqavilə üzrə faiz dərəcələrinin dəyişməsi tarixlərinə və ya ödəmə müddətlərinə görə (bu tarixlərdən hansı daha tez baş verərsə) təsnifləşdirilir.

	Tələb ediləndək və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən çox	Cəmi
<i>Azərbaycan Manatı ilə</i>						
31 dekabr 2016						
Cəmi maliyyə aktivləri	47,789,172	-	-	-	-	47,789,172
Cəmi maliyyə öhdəlikləri	526,733,332	-	-	-	34,922,000	561,655,332
31 dekabr 2016-cı il tarixinə faiz dərəcələri üzrə xalis həssaslıq kəsiri	(478,944,160)	-	-	-	(34,922,000)	(513,866,160)
31 dekabr 2015						
Cəmi maliyyə aktivləri	125,316,870	-	-	-	-	125,316,870
Cəmi maliyyə öhdəlikləri	-	-	-	-	8,523,000	8,523,000
31 dekabr 2015-ci il tarixinə faiz dərəcələri üzrə xalis həssaslıq kəsiri	125,316,870	-	-	-	(8,523,000)	116,793,870

Rəhbərlik faiz dərəcəsi riskinin Fondun fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərmədiyini hesab etdiyinə görə Fondun belə risklərin idarə edilməsi üçün rəsmi siyasət və prosedurlar mövcud deyil.

Əmanətlərin Sığortalanması Fondu
31 dekabr 2016-cı il tarixinə maliyyə hesabatlarına qeydlər

22 Maliyyə Risklərinin İdarə Edilməsi (davamı)

Fond öz maliyyə alətləri üzrə faiz dərəcələrinə nəzarət edir. Fondun rəhbərliyi tərəfindən təhlil edilmiş hesabatlara əsasən müvafiq hesabat tarixinə faiz dərəcələri aşağıdakı cədvəldə göstərilir:

İllik %	2016			2015		
	AZN	ABŞ dolları	Avro	AZN	ABŞ dolları	Avro
Öhdəliklər						
Kreditlər və borclar	0,15%; 5%; 7%	-	0.75%	-	-	0.75%

Likvidlik riski. Likvidlik riski maliyyə öhdəliklərinin yerinə yetirilməsində Fondun çətinliklərlə üzləşəcəyi riskdir. "Əmanətlərin sığortalanması haqqında" Qanuna uyğun olaraq, kompensasiyaların ödənilməsi ilə bağlı Fondun likvid aktivlərinin cəmi 1,000,000 AZN-dən aşağı düşdükdə və ya bu səviyyədən aşağı enməsi ehtimalı yarandıqda, Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edə bilər. Bundan əlavə kompensasiyaların ödənilməsi üçün Fond tərəfindən borc vəsaitləri cəlb edildikdə, iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək, təqvim haqları ilə yanaşı əlavə haqlar ödəyirlər. Əlavə haqlar qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0.2%-i həcmindən çox olmamalıdır.

Fond əsasən borclar və xalis aktivlərdən ibarət olan davamlı maliyyələşdirmə bazasını saxlamağa çalışır. Fondun likvidlik portfeli pul vəsaitləri və onların ekvivalentlərindən ibarətdir (Qeyd 10).

Aşağıdakı cədvəldə 31 dekabr 2016-cı il tarixinə öhdəliklər müqavilə üzrə ödəmə müddətlərinə görə təsnifləşdirilir. Ödəmə müddətlərinə görə cədvəldə göstərilən məbləğlər diskontlaşdırılmış pul vəsaitlərinin hərəkətini, o cümlədən kreditlərin verilməsi üzrə ümumi öhdəlikləri əks etdirir.

Ödənilməli məbləğ sabit olmadığı hallarda, cədvəldə göstərilən məbləğlər hesabat dövrünün sonuna mövcud olan şərtlərə istinadən müəyyən edilir. Xarici valyuta ilə ödənişlər hesabat dövrünün sonuna spot məzənnəsindən istifadə etməklə çevrilir.

31 dekabr 2016-cı il tarixinə maliyyə öhdəliklərinin ödəmə müddətlərinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

Azərbaycan Manatı ilə	Tələb edilənədək və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən çox	Cəmi
Öhdəliklər						
Uzunmüddətli borclar (Qeyd 12)	6,642	13,283	59,774	962,804	35,131,694	36,174,197
Kompensasiya ödənişləri üzrə öhdəliklər	27,988,614	-	-	-	-	27,988,614
Sair uzunmüddətli öhdəliklər	5,194,019	-	-	-	-	5,194,019
Əsas məbləğ və faiz üzrə gələcək ödənişlər daxil olmaqla, cəmi gələcək ödənişlər	33,189,275	13,283	59,774	962,804	35,131,694	69,356,830

Ömanetlərin Sığortalanması Fondu
31 dekabr 2016-cı il tarixinə maliyyə hesabatlarına qeydlər

22 Maliyyə Risklərinin İdarə Edilməsi (davamı)

31 dekabr 2015-ci il tarixinə maliyyə öhdəliklərinin ödəmə müddətlərinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

<i>Azərbaycan Manatı ilə</i>	Tələb edilənədək və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən çox	Cəmi
Öhdəliklər						
Uzunmüddətli borclar (Qeyd 12)	5,327	10,654	47,942	678,504	8,963,610	9,706,036
Kompensasiya ödənişləri üzrə ehtiyat	24,770,396	123,596,785	2,714,732	-	-	151,081,913
Əsas məbləğ və faiz üzrə gələcək ödənişlər daxil olmaqla, cəmi gələcək ödənişlər	24,775,723	123,607,439	2,762,674	678,504	8,963,610	160,787,949

31 dekabr 2016-cı il tarixinə Fondun maliyyə aktiv və öhdəliklərinin likvidlik riski üzrə təhlili aşağıdakı cədvəldə göstərilir:

<i>Azərbaycan Manatı ilə</i>	Tələb edilənədək və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən çox	Cəmi
MALİYYƏ AKTİVLƏRİ						
Cari aktivlər						
Pul vəsaitləri və onların ekvivalentləri	47,789,172	-	-	-	-	47,789,172
Hesablanmış alınacaq sığorta haqları	6,720,724	-	-	-	-	6,720,724
Uzunmüddətli aktivlər						
Sair uzunmüddətli aktivlər	128,486	256,971	1,156,371	7,709,143	21,585,599	30,836,570
CƏMİ MALİYYƏ AKTİVLƏRİ	54,638,381	256,971	1,156,371	7,709,143	21,585,599	85,346,466
ÖHDƏLİKLƏR						
Cari öhdəliklər						
Kompensasiya ödənişləri üzrə öhdəliklər	27,988,614	-	-	-	-	27,988,614
Uzunmüddətli borcların qısamüddətli hissəsi	526,733,332	-	-	-	-	526,733,332
Sair uzunmüddətli öhdəliklər						
Kreditlər və borclar	-	-	-	-	34,922,000	34,922,000
Sair uzunmüddətli öhdəliklər	-	-	-	-	5,194,019	5,194,019
CƏMİ ÖHDƏLİKLƏR	554,721,946	-	-	-	40,116,019	594,837,965
31 dekabr 2016-cı il tarixinə xalis balans mövqeyi	(500,083,565)	256,971	1,156,371	7,709,143	(18,530,420)	(509,491,499)

Əmanətlərin Sığortalanması Fondu
31 dekabr 2016-cı il tarixinə maliyyə hesabatlarına qeydlər

22 Maliyyə Risklərinin İdarə Edilməsi (davamı)

31 dekabr 2015-ci il tarixinə Fondun maliyyə aktiv və öhdəliklərinin likvidlik riski üzrə təhlili aşağıdakı cədvəldə göstərilir:

<i>Azərbaycan Manatı ilə</i>	Tələb edilənədək və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən çox	Cəmi
MALİYYƏ AKTİVLƏRİ						
Cari aktivlər						
Pul vəsaitləri və onların ekvivalentləri	41,035,452	-	-	-	-	41,035,452
Satıla bilən investisiya qiymətli kağızları	84,281,417	-	-	-	-	84,281,417
Hesablanmış alınacaq sığorta haqları	7,129,557	-	-	-	-	7,129,557
CƏMİ MALİYYƏ AKTİVLƏRİ	132,446,426	-	-	-	-	132,446,426
ÖHDƏLİKLƏR						
Cari öhdəliklər						
Uzunmüddətli borclar	-	-	-	-	8,523,000	8,523,000
Kompensasiya ödənişləri üzrə ehtiyat	24,770,396	123,596,785	2,714,732	-	-	151,081,913
CƏMİ ÖHDƏLİKLƏR	24,770,396	123,596,785	2,714,732	-	8,523,000	159,604,913
31 dekabr 2015-ci il tarixinə xalis balans mövqeyi	107,676,030	(123,596,785)	(2,714,732)	-	(8,523,000)	(27,158,487)

23 Maliyyə Aletlərinin Qiymətləndirmə Kateqoriyaları üzrə Təqdim Edilməsi

BMS 39 "Maliyyə Aletləri: Tanınması və Qiymətləndirilməsi" Standartına uyğun olaraq, Fond maliyyə aktivlərini aşağıdakı kateqoriyalara təsnifləşdirir: (a) kreditlər və debitor borcları; (b) satıla bilən maliyyə aktivləri; (c) ödəniş tarixində saxlanılan maliyyə aktivləri və (d) mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərle əks etdirilən maliyyə aktivləri. "Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərde əks etdirilən maliyyə aktivləri" kateqoriyası iki alt-kateqoriyaya bölünür: (i) ilkin tanınma zamanı bu kateqoriyaya aid edilmiş aktivlər və (ii) ticarət üçün maliyyə aktivləri. 31 dekabr 2016-cı il tarixinə maliyyə aktivlərinin növləri ilə yuxarıda qeyd edilən qiymətləndirmə kateqoriyalarının üzvləşdirilməsi aşağıdakı cədvəldə göstərilir:

<i>Azərbaycan Manatı ilə</i>	Kreditlər və debitor borcları	Cəmi
AKTİVLƏR		
Pul vəsaitləri və onların ekvivalentləri (Qeyd 10):		
- Nağd pul	16,470,673	16,470,673
- Tələb edilənədək bank qalıqları	31,318,499	31,318,499
Hesablanmış alınacaq sığorta haqları (Qeyd 9)		
- Hesablanmış alınacaq sığorta haqları	6,720,724	6,720,724
- Kompensasiyaların ödənilməsi ilə bağlı alınacaq vəsaitlər	-	-
Sair uzunmüddətli aktivlər (Qeyd 11)		
- Borc öhdəliyi olan şəxslərdən alınacaq vəsaitlər	30,836,570	30,836,570
CƏMİ MALİYYƏ AKTİVLƏRİ	85,346,466	85,346,466

Əmanətlərin Sığortalanması Fondu
31 dekabr 2016-cı il tarixinə maliyyə hesabatlarına qeydlər

23 Maliyyə Alətlərinin Qiymətləndirmə Kategoriyaları üzrə Təqdim Edilməsi (davamı)

31 dekabr 2015-ci il tarixinə maliyyə aktivlərinin növləri ilə yuxarıda qeyd edilən qiymətləndirmə kategoriyalarının üzvləşdirilməsi aşağıdakı cədvəldə göstərilir:

	Kreditlər və debitor borcları	Satıla bilən maliyyə aktivləri	Ödəniş tarixinədək saxlanılan maliyyə aktivləri	Cəmi
<i>Azərbaycan Manatı ilə</i>				
AKTİVLƏR				
Pul vəsaitləri və onların ekvivalentləri				
(Qeyd 10):				
- Nağd pul	112	-	-	112
- Tələb edilənədək bank qalıqları	41,035,340	-	-	41,035,340
Hesablanmış alınacaq sığorta haqları				
(Qeyd 9)				
- Hesablanmış alınacaq sığorta haqları	7,129,557	-	-	7,129,557
- Kompensasiyaların ödenilməsi ilə bağlı alınacaq vəsaitlər	-	-	-	-
Satıla bilən investisiya qiymətli kağızları				
- Satıla bilən investisiya qiymətli kağızları	-	84,281,417	-	84,281,417
Ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızları				
- Dövlət qiymətli kağızları	-	-	-	-
<hr/>				
CƏMI MALİYYƏ AKTİVLƏRI	48,165,009	84,281,417	-	132,446,426

Fondun bütün maliyyə öhdəlikləri amortizasiya edilmiş dəyərlə qeydə alınır.

24 Hesabat Dövründən sonra Baş Vermiş Hadisələr

2017-ci ilin yanvar ayında Fond Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən ayrılmış maliyyələşdirmənin hesabına Mərkəzi Bankdan cəlb etdiyi 526,733,332 AZN məbləğində krediti qaytarmışdır.

"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə" Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 5.9-cu bəndinə əsasən AR Maliyyə Nazirliyinə AR Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqələndirməklə Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalının tələb olunan məbləğdə artırılması tapşırılmışdır.

Fərmanın 5.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2017-ci il tarixli 1 s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqələndirməklə hər birinin dəyəri 10 milyon AZN olmaqla 80 (səksən) ədəd, ümumilikdə 800 milyon AZN həcmində sadə veksəl buraxılmışdır.